



www.musavat.com

MUSAVAT

Xəbər

"A.M.A.Y. Abdulla"ya
"fuflo"ya görə
14 il cəza
istəndi

yazısı səh.13-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 19 avqust 2015-ci il çərşənbə № 181 (6209) Qiyməti 40 qəpik

Gündəm

Bu gün narazı cəbhəçilər yeni siyasi təşkilat yaradır



Razi Nurullayev

AXCP-nin qurultayının ləngiməsi Əli Kərimlinin sədr postundan uzaqlaşdırılması ilə nəticələnə bilər

yazısı səh.4-də

"Lexus"da müəmmal intihar: 22 yaşlı gənc öldü

yazısı səh.13-də

"Saxta pasport işi" yekunlaşdı, ağır cəzalar verildi...

yazısı səh.12-də

Bəzi jurnalistlər Cavid Hüseynovun zaminə buraxılmasını istəyir

yazısı səh.13-də

Ermənilər Xerson və Krimda iki azərbaycanlı iş adamını öldürüb

yazısı səh.14-də

"Payızda maas krizisi olacaq" xəbərinə ekspert şərh

yazısı səh.12-də

QKÇP qiyamı və Qarabağın düyünə düşən taleyi

yazısı səh.11-də

Seçkidə partiyalara nə qədər pul lazımdır?

yazısı səh.12-də

AzTV-dəki sədr-müavin çəkişməsinin yeni detalları

yazısı səh.6-da

Narazı alimləri qorxudan həbs: "aspirantlar yataqxanası"ndan reportaj

yazısı səh.15-də

İlqar Məmmədov əfv ərizəsi yazıbsa, ərizə hanı?

yazısı səh.3-də

Binəqədidəki dəhşətli yanğından üç ay ötdü

XALƏDDİN İSGƏNDƏROVU ƏN SON

ANDA "İPDƏN" KİM ALIB - eksklüziv

İcra başçısını həbs etmək üçün xüsusi qrup yaradılıbmış, amma... 15 nəfərin ölümünə, 56 nəfərin isə xəsarət almasına səbəb olan hadisə ilə bağlı istintaq niyə vəd edilən vaxt yekunlaşmadı?



Kərəm Həsənov təlaşda: söydüyü və qovduğu məmurun əlində kompromat var...

Cəlilabadın icra başçısının birinci müavini Asif Əzizovun işdən çıxarılması Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə və rayonun icra başçısı Əziz Əzizova baha başa gələ bilər

yazısı səh.5-də



Siyavuş Novruzov:
"YAP-ın siyahısından yalnız partiyanın ali rəhbərliyinin xəbəri var"

yazısı səh.7-də



Əli Həsənov:
"Bəzi beynəlxalq media resursları qərəzli mövqe nümayiş etdirir"

yazısı səh.6-da



Aslan İsmayılovdan
AZAL prezidentinə sərt ittihamlar

yazısı səh.10-da



Zakir Həsənov vətəndaşların qəbulu haqda yeni əmr verdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq, müəyyən olunmuş qaydada tədbirlər görmək, habelə vətəndaşların qəbul edilməsi işinin səmərəli təşkili məqsədilə qəbul qaydalarında bəzi dəyişikliklər edilib.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, hərbi qulluqçuların və digər vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması məqsədilə Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslərin qəbul günləri müəyyən olunub.

Əmrə əsasən Silahlı Qüvvələr və Qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə və əlahiddə hərbi hissə (gəmi) komandirləri və digər müəssisə rəisləri də müəyyən edilmiş vaxtlarda vətəndaşları qəbul etməli və müraciətlərə baxmalıdırlar.

Nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu müəyyən olunmuş günlərdə saat 16.00-dan 18.00-dək Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabıtlar Evinə və digər yerlərdə həyata keçiriləcək.

Hərbi qulluqçuların və digər vətəndaşların qəbulu barədə daha ətraflı məlumat Müdafiə Nazirliyinin rəsmi internet sahifəsinin "Azərbaycan Respublikası Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri" bölməsindən əldə etmək olar.

Ermənistan Ağdamdakı itkilərini gizlədir

Ermənistan KİV-ləri bir neçə gün bundan əvvəl təmas xəttinin Ağdam istiqamətində "Azərbaycan ordusunun diversiya cəhdi zamanı yaralanan" kilsə xadiminin-dyakonun vəziyyətinə dair məlumat yayıb.

Virtualaz.org saytı xəbər verir ki, "Armenpress" agentliyinin məlumatında Ağdam istiqamətindəki erməni kilsəsində dyakon kimi xidmət edən Ovanes Qalstyanın həmin insident zamanı başından güllə yarası aldığı, hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Məlumat əsasən 24 yaşlı Qalstyan hərbi hospitalın reanimasiya şöbəsinə neyrocərrahiyyə şöbəsinə keçirilib.

Agentlik Ovanes Qalstyanın bu il iyunun 14-də Qarabağdakı erməni hərbi hissələrindən birində çəkilmiş və facebook sahifəsində yerləşdirilmiş fotosuna da yer verir.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyi xüsusi bəyanatla çıxış edərək Azərbaycan tərəfini təmas xəttində vəziyyəti gərginləşdirməkdə və "iki diversiya həmləsinə cəhd göstərməkdə" günahlandırıb.

Lakin erməni tərəfinin itkiləri və yaralananlar barədə heç nə deyilməyib. Azərbaycan Müdafiə Nazirliyi isə "erməni tərəfinin tənqidat cəhdlərinə adekvat cavab verildiyinə" dair ümumi məzmunlu bəyanatla kifayətlənib.

Bu bəyanat mübadiləsindən üç gün sonra məlum olub ki, Azərbaycan ordusunun giziri, Ağdam istiqamətində düşmən gülləsindən yaralanmış İbrahim Osmanov xəstəxanada keçirilib. Onun Qazax rayonundan hərbi xidmətə çağırıldığı məlum olub. Müdafiə Nazirliyi gizirimizin şəhid olmasına dair məlumatı şərh etməyib.

İndi belə təxmin etmək olar ki, bir neçə gün əvvəl təmas xəttinin Ağdam istiqamətində doğrudan da ciddi insident olub və erməni ordusu da itki verib. Ancaq bu itkilər gizlədir və təkə yaralı kilsə xadimi haqda məlumat yayılır.

Kilsə xadiminin səngərdə, yoxsa düşmən mövqelərinin arxasında yaralandığı da məlum deyil. Çünki kilsə xadiminin vəzifəsi döyüş postunda dayanmaq deyil, o, ən azından bölüyün qərar-gahında yaralana bilərdi.

"Elm" tədris mərkəzi MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühasibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürücülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 mert. R.Rüstəmov-44
Tel./Faks: (012)421-10-46; (012)323-55-21; (055)660-60-95;
Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanı
Tel./Faks: (012) 434-88-28; 408-44-74; (055) 660-07-05

Cavid Qurbanovun qardaşı oğlu ölümdən döndü

Avqustun 18-də səhər saatlarında Qubada dəhşətli qəza baş verib. Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə avqustun 18-də səhər saat 5 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumatla görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun qardaşı, Abşeron Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirinin oğlu "Range Rover" markalı avtomobillə hərəkətdə olarkən yolun sağında dayanan "VAZ - 2107" markalı avtomobilə çırpılıb. Daha sonra polis rəisinin oğlu sənədlərini götürmək üçün maşınına yaxınlaşıb. Həmin anda "Range Rover" qəflətən



yanmağa başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, Ş. Şəmşirinin oğlu son anda sənədlərini götürmək üçün maşınına yaxınlaşıb. Həmin anda "Range Rover" qəflətən

Qeyd edək ki, "VAZ - 2107" markalı maşında heç kim olmayıb. İlk ehtimala görə, qəzaya "Range Rover"-in yüksək sürətlə hərəkət etməsi səbəb olub.



İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı Türkiyədə tutuldu

Türkiyənin Hatay vilayətində son 7 ay ərzində "İŞİD"-ə qoşulmaq üçün Suriyaya keçmək istəyən 21 xarici vətəndaş saxlanılıb.

APA-nın "Anadolu" Agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında Azərbaycan vətəndaşı da var.

Terror qruplaşmasına qoşulmaq istəyən digər şəxslər isə İngiltərə, İraq, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, Livan, Bolqarıstan vətəndaşlarıdır. Onlar öz ölkələrinə deportasiya edilə bilər.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33



Mərkəzi Bankdan vacib qərar: xidmət haqqı iki dəfə azaldıldı

Mərkəzi Bankın İdarə Heyəti bankların əməliyyat xərclərinin optimallaşdırılmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaldılması ilə faiz dərəcələrinin aşağı düşməsinə stimullaşdırmaq məqsədilə yeni qərar qəbul edib.

Bankdan virtualaz.org saytına verilən məlumata görə, belə ki, AZİPS (Real vaxt rejimində banklararası hesablaşmalar sistemi) sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılıb. Bununla yanaşı, nağd pulun məxarici üzrə tariflərə dəyişikliklər edilib. İri nominallı əsginazlara (50 və 100 manat) tətbiq olunan 0,15% tarif ləğv edilib, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05% müəyyən edilib.

Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi, kredit məhsullarının dəyərinin şəffaflığının təmin edilməsi istiqamətində həyata keçirilən növbəti tədbirlərdən biri kimi Mərkəzi Bankın İdarə Heyətinin digər qərarı ilə "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik" təsdiq edilib.

Qeyd olunan rəhbərlikdə kredit təşkilatlarına istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunun müəyyənləşdirilməsi, eləcə də kredit şərtlərinin istehlakçıların ehtiyac və məqsədlərinə uyğunluğunun qiymətləndirilməsi üzrə tövsiyələr verilib.

Bütövlükdə Metodoloji Rəhbərliyin tətbiqi kredit təşkilatlarında məsuliyyətli kreditləşmə, istehlakçılarda isə məsuliyyətli borclanma vərdişlərini inkişaf etdirməklə əhalinin izafi borclanmasının qarşısının alınmasına xidmət edəcəkdir. Metodoloji Rəhbərliyin qəbulu istehlak kreditləşməsi sahəsində vahid yanaşmanın tətbiqi istiqamətində mühüm addımdır.

Xanım sürücü dəhşət saçdı: ata öldü, bala yaralandı

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, avqustun 18-də saat 01 radələrində paytaxtın Nizami rayonunda Bakı şəhər sakini Lətafət Əliyeva idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında quraşdırılmış dayanacaqda vurub.

Nəticədə dayanacaqda olan paytaxt sakini Ruslan Dəmirov və onun qızı Dəniz xəstəxanaya yerləşdirilib. R.Dəmirov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



Azərbaycan və Türkiyə birgə təlimləri keçiriləcək

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartal - 2015" taktiki təlimləri keçiriləcək.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 22-dən başlayacaq təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qıncı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Co-ager AS532 axtarış-xilasetmə helikopterləri iştirak edəcəklər.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 18-dək davam edəcək.

ABŞ səfirliyi Azərbaycan ordusunun itkiləri haqda

"Biz Azərbaycanda hərbi xidmətdə qeyri-döyüş şəraitində ölümlərin azalmasını alqışlayırıq". Bu fikir Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin twitter sahifəsində qeyd olunub. Səfirlik bu açıqlamanı KİV-də bu barədə gedən məlumatlarla bağlı yayıb.

APA xatırladır ki, işğincülərə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçi Elçin Behbudov və müavini Elçin Şirinov müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı komitə tərəfindən aparılan monitorinqin nəticələri barədə müdafiə nazirinə məlumat verib və qeyd edib ki, Silahlı Qüvvələrdə qeyri-döyüş şəraitindəki itkilər ötən illərlə müqayisədə xeyli azalıb.

Bakıda civə alverçisi tutuldu

Bakıda civə alverçisi həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Niyaməddin Yəhyayev 1,2 kiloqram civəni 5000 ABŞ dollarına satarkən tutulub.

Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın işi üzrə proses davam etdirilib. Əvvəlki günlərdə olduğu kimi, ictimaiyyət nümayəndələri, X.İsmayılın qohumları və həmkarları zala buraxılmayıb. Eyni zamanda məhkəmə icraçıları Böyük Britaniya, Almaniya və Avropa İttifaqı səfirliklərinin diplomatlarını içəri buraxıblar. Lakin Norveç təmsilçisinin içəri girməsi mümkün olmayıb.

Xədicə İsmayıl öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə məktubu olduğunu bildirdi.

Məktubun mətnini elan edən Xədicə İsmayıl bildirdi ki, Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən proses tələsik aparılır: "Nəticədə mənim müdafiə hüququm pozulur. Məhkəmə tələsik aparılaraq əlavə iş üçün zəruri olan sənədlərin tədqiqini aparmaqdan imtina edir. Vəkillərlə ünsiyyət hüququm məhdudlaşdırılır. Ailəmlə görüş hüququm da pozulur. Mən belə başa düşürəm ki, Ramella Allahverdiyeva bu işi bitirməmiş məzuniyyətə buraxılmayacaq. Artıq yay başa çatır. Buna görə mən tələsik mühakimə olunmağı istəmirəm. Mən gözləyə bilərəm. Hakimler məzuniyyətdən qayıdandan sonra bu iş normal şəkildə davam etdirilsin".

Hakim ona məktubu məhkəmə sədrinə poçt yolu ilə göndərməyi tövsiyə edib.

Daha sonra Xədicə İsmayıl məhkəmə tərkibinə etiraz edib. Buna səbəb onun heç bir vəsatətini təmin etməməsinə göstərib: "Məhkəmə əhəmiyyətli şahidləri dindirməkdən imtina edir, zəruri sənədlərin işə əlavə edilməsinə imkan vermir. Açıq-aşkar prokurorluğun mövqeyini dəstəkləyirlər, ittiham tərəfinin dediklərini sözbəsöz təkrarlayır. Hesab edirəm ki, bu məhkəmə tərkibi bu işə baxa bilməz".

Prokuror Ramazan Hədiyev məhkəmədən vəsatətini təmin etməməyi istəyib. Məhkəmə vəsatətini baxılmamış saxlayıb.

Daha sonra Xədicə İsmayıl vəsatət qaldıraraq məhkəmədən onun imzası olan hər hansı müqavilə və ya ödəniş tapşırığının ortaya qoyulmasını istəyib.

Xədicə İsmayıl məhkəmənin sürətlə aparılmasına qarşı

"Mən gözləyə bilərəm, hakimler məzuniyyətdən qayıdandan sonra bu işi normal şəkildə davam etdirilsin"



Xədicə İsmayıl

Yib: "İttiham aktında göstərilir ki, guya mən AzadlıqRadiosu-na işçiləri xidmət müqaviləsi ilə işə cəlb edərək onların büdcəyə daha az vergi ödəməklə işləməsinə şərait yaratmışam və beləliklə də büdcəyə ziyan vurmuşam. Mənim imzam olan hər hansı müqavilə və ya ödəniş tapşırığı yoxdur, varsa, ortaya qoyun". Hakim vəsatətini təmin etməyib.

Daha bir vəsatət əlavə şahidləri dindirilməsi barədə olub. Həmin şahidlər "İnterpress" saytının redaktoru Ramal Hüseynov, ann.az saytının rəhbəri Nailə Bağurova və "Aznews" saytının baş redaktoru Elçin Zahiroğlu idi. Xədicə İsmayıl vəsatətini belə əsaslandırdı: "İttiham aktında Ramal Hüseynovun ifadəsinə istinad olunub. Xahiş edirəm, çağırın onu, burda dindirin. Mən prokurorluğa daha bir şans vermək istəyirəm ki, mənim Tural Mustafayevi işləməyə qoymamağı sən sənəddən bir cəfəqət ortaya qoysun".

Ramella Allahverdiyeva bildirib ki, Tural Mustafayev və digərlərinin prosesdə istintaqdan fərqli ifadə vermələrinə məhkəmə müşavirə zamanı qiymət ver-

rəcə: "Mustafayev burada ifadə verərkən sizə böhtan atdığını etiraf etdi. Digər bir neçə şahid də onun mövqeyini müdafiə edərək ibtidai istintaqa ifadələrindən imtina etdi. Məhkəmə bütün bunlara müşavirə otağında qiymət verəcək. Ona görə də əlavə şahidlərin dindirilməsinə ehtiyac yoxdur".

Vəkil Cavad Cavadovun vəsatəti Konstitusiyaya Məhkəmə müraciət haqqında olub: "İstintaq orqanı Xədicə İsmayılı Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmədən jurnalistika fəaliyyəti ilə məşğul olmaqda günahlandırır. Xatırladım ki, dövlət başçısının 2 sentyabr 2002-ci il tarixli, bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı fərmanı var, bu fərmana əsasən jurnalistika fəaliyyəti lisenziya tələb edən fəaliyyət növü kimi orada öz əksini tapmayıb. Sadəcə, istintaq orqanı belə fəaliyyəti uydurub və Xədicə İsmayılı uydurub. Müdafiəçilərimin mənə sənəd verilməsinə də maneə yaradır. Mənim müdafiə haqqım pozulur. Digər tərəfdən də hər gün məhkəməyə gətirilməklə mənim açıq havada gəzmək, ailəmlə görüşmək hüququm da pozulur. Mən məhkəmədən bir həftə vaxt istəyirəm ki, vəkillərimlə rahat məsləhətləşmək imkanım olsun".

Xədicə İsmayıl həm də məhkəmədən ifadə verərkən prosesə zərərçəkən Tural Mustafayevini gətirilməsini də istəyib. Bildirib ki, digər şahidlərin prosesdə dindirilməsindən sonra onun zərərçəkənə ünvanlanacağı suallar yaranıb. Məhkəmə bu vəsatətləri də təmin etməyib.

□ Cavansir ABBASLI

Müsavat Yunuslar barəsində hökmə etiraz edir

Müsavat Partiyası Leyla və Arif Yunuslara qarşı çıxarılan hökmə bağlı etiraz bəyanatı verib. Bəyanatda deyilir: "Müsavat Partiyası Leyla Yunus və Arif Yunus barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünü hiddətlə qınayır".

Leyla və Arif Yunusların bütün məhkəmə prosesinin faktiki olaraq qapalı keçirilməsi, ictimai fəalları, siyasi liderləri, jurnalistləri məhkəməyə qanunsuz olaraq buraxılmaması, eləcə də məhkəmə istintaqının tez-tələsik yekunlaşdırılması Yunuslara qurulan bu məhkəmə prosesində rejimin məqsədinin hansısa cinayət hadisəsinin araşdırılması yox, hakim siyasi iradənin əlində oynamağa çevrilməklə məhkəmələrin total repressiya siyasətini nümayiş etdirmək olduğu hər kəsə, həm yerli, həm də beynəlxalq ictimaiyyətə tamamilə aydın oldu.

Səhhətində ciddi problemləri olan və təcili müalicəyə ehtiyacı olan barədə həyəcənli məlumatlar yayılan bir xanım haqqında əsassız və qanunsuz şəkildə 8 il 6 ay kimi uzunmüddətli həbs qərarı çıxarılması, əslində Leyla Yunus haqqında ömürlük həbs cəzasının verilməsidir.

Müsavat Partiyası hakimiyyətdən Yunuslara qarşı tətbiq edilən bu qisasçılıq siyasətinə son qoyulmasını, onların dərhal həbsdən azad edilərək keyfiyyətli müalicə ilə təmin edilməsini tələb edir".

İlqar Məmmədov əfv ərizəsi yazıbsa, ərizə hanı?

Penitensiar Xidmət məbusun şəxsi istəyinin hər zaman ön planda olduğunu deyir

Xəbər verdiyimiz kimi, ötən həftə Penitensiar Xidmət 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan REAL Hərəkətinin sədri İlqar Məmmədovun əfv ərizəsi yazması ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov virtualaz.org saytına açıqlamasında deyib ki, məhkum İlqar Məmmədov 2014-cü il, iyulun 22-də Azərbaycan prezidentinə əfv xahişi ilə rəsmən müraciət edib: "Bu sənəd onun şəxsi işində də var".



İlqar Məmmədov

Y.İsakov xüsusi qeyd edib ki, Penitensiar Xidmət İ.Məmmədovun dövlət başçısına ünvanlandığı əfv ərizəsini istənilən an ictimaiyyətə təqdim edə bilər.

Lent.az Penitensiar Xidmətə əfv ərizəsinin məzmununu və ya surətinin ictimailəşdirilməsi ilə bağlı müraciət edib. Yaşar İsakov ərizənin onlar tərəfindən ictimailəşdirilməsini İ.Məmmədovun özündən asılı olduğunu bildirdi: "Əfv ərizəsi yazmış digər məhkumlar kimi İlqar Məmmədovun da müraciəti yalnız onun şəxsi istəyi ilə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə rəsmi müraciəti əsasında ictimailəşdirilə bilər".

Bu məsələdə diqqət çəkən nüans məhkumun müraciətinin öz şəxsi istəyi ilə ictimaiyyətə açıqlanmasıdır. Penitensiar Xidmətin mətbuat xidmətindən "Yeni Müsavat"a bildirildi ki, bu günə qədərki təcrübədə hər zaman belə olub. Belə ki məhkumlar öz müraciətlərində onun bir surətinin də media orqanlarına, müvafiq qurumlara göndərilməsini xahiş ediblər. Xidmətdən deyildi ki, bunun sübutu üçün bu günə qədər edilən əfv müraciətlərinin mətninə diqqət yetirmək lazımdır. Bundan başqa, qanunvericilik də məbusun razılığı olmadan onun müraciətinin mediaya yayılmasını qadağan edir.

□ Sevinc TELMANQIZI

Rasim Əliyevin qətli və "komplo teoriləri"

Əvəz Zeynalli: "Rasim Eminin Azərbaycandakı son günlərində ona yardım etmişdi"


Mehman Əliyev: "O, sakit, fağır adam idi, onu RATİ-yə formal olaraq sədr seçdilər"

Jurnalist Rasim Əliyevin döyüldükdən sonra xəstəxanada vəfat etməsi hələ də cəmiyyətin əsas müzakirə mövzularından biridir. "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynalli R.Əliyevin müxalif fikirləri olduğuna diqqət çəkib.

"Yeni Müsavat"a açıqlamasında Ə.Zeynalli bildirdi ki, o, R.Əliyevin birmənalı şəkildə jurnalist olduğu, kimlərsə narahat etdiyi üçün döyüldü öldürülməsi versiyasının irəli sürür. Amma müsahibimizin fikrincə, R.Əliyev müxalif düşüncəyə mənsub idi və ona sağlığında keyli hədə-qorxularla bağlı bir müddət əvvəl Daxili İşlər Nazirliyinə də müraciət edib. Ona çəkdiyi

fotolar, videolar, RATİ-dəki fəaliyyəti ilə bağlı dəfələrlə hədə-qorxu gəlinib".

Ə. Zeynalli bu tezisə bağlı hazırda İsvetçədə olan RATİ sədri Emin Hüseynovla danışdığını xatırladı. Müsahibimizin sözlərinə görə, R.Əliyev ötən ilin oktyabrından RATİ-nin sədri imiş: "Getməzdən əvvəlki son günlərində Eminin Bakıda da müəyyən macərəsi olub, qaçma-gizlənmə kimi. Həmin vaxt



Rasim Əliyev

onun yanında Rasim Əliyev olub. Eminin bütün heyatını təhlükəyə qoyaraq qaçırın, gizlədib, onu sonra İsvetçə səfirliyinə salan Rasim olub. Söhbət onun ərəfəyə təsadüf etdi. Təbii, problem çıxanda onunla həll edilirdi. Prezidentin də tapşırığı

sından gedir. O, kritik zamanda əlindən gələni edib. Emin ona çox etibar edirmiş".

Ə. Zeynalli dedi ki, E. Hüseynovla bu mövzuda söhbətdən bir gün sonra RATİ bəyanat yayıb. Həmin bəyanatda da R.Əliyevin qətlinin siyasi olması, bunda onun RATİ sədri kimi rəsmən təsdiqlənməsinin də rol alması qeyd olunub:

"İşin bir başqa tərəfi Rasimi döyənəldir. Onlar ciddi himayəsi olan adamlardır. Cavid Hüseynovun azadlığa buraxılması üçün müəyyən jurnalistlərin müraciəti də bu prosesin sıradan olmadığını göstərir. Axı bu günə qədər nə qədər redaktor, jurnalist tutulub. Nəyə görə bu şəxslər həmin həmkarları ilə bağlı belə bəyanat yaymayıblar? Amma istintaq altında olan hansısa idmançıya bu diqqətli səbəbi nədir? Birmənalı şəkildə demək olmaz ki, Rasimin qətli kiminsə sifarişidir. Amma uzun müddətdir ki, Rasimə qarşı Emin Hüseynov üzərindən fokuslaşdırılan bir şey planlaşdırılmış ola bilər. Bu futbolçu məsələsi də həmin ərəfəyə təsadüf etdi. Təbii, problem çıxanda onunla həll edilirdi. Prezidentin də tapşırığı

var - 6 həbs göstərir ki, bu, sıradan məsələ deyil. Bu versiyaların hamısı öyrənilməlidir. Bəzi jurnalistlərin son bəyanatı da narahatçılığın səviyyəsini göstərir. 5 adamın haqq-hesabı nədir ki, bütün tanınmış jurnalistlərə əlcək atılır? Bütün hallarda Rasimi daxili hesablaşmanın qurbanı hesab edirəm".

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də hesab edir ki, bu siyasi qəttir. Amma o, bunu konkret R.Əliyevin fəaliyyəti, eləcə də E.Hüseynova bağlılığı ilə əlaqələndirir. Onun fikrincə, ümumən sözügedən qətli Azərbaycanda baş verən proseslərin, mediaya qarşı basqıların fonunda qiymətləndirərkən ortaya belə nəticə çıxır:

"Dövlət başçısı İlham Əliyev jurnalistin döyülməsində iştirak edən şəxslərin ən sərt şəkildə cəzalandırılacağına barədə vəd verməklə, həm də hakimiyyətin Azərbaycanda söz və ifadə azadlığını qoruduğunu nümayiş etdirdi. Amma Elmar Hüseynovun, Rafiq Tağının qətlinin üstünə açılması, jurnalistlərə və habelə onların qohumlarına qarşı məhkəmə təqibləri və fiziki zorakılıqlar göstərir ki, söz azadlı-

ğıni qorumaq haqqında bəyanatlar deklarativ xarakterlidir. Hakimiyyət mövcud duruma narazılıqlarını bildiren 13 jurnalist və bloggeri həbsdə saxlayır, eyni zamanda öz nəzarətində olan KİV-lərin təmsilçilərinə nümayişkarane şəkildə görünməmiş güzəşt və üstünlüklər təqdim edir. Söz azadlığı görünməmiş dərəcədə hücum və təqiblərə məruz qalır, qorxu həddi işə jurnalistlər arasında görünməmiş miqyasa çatıb".

Müsahibimiz hesab edir ki, bu qətdə E.Hüseynov və RATİ faktorunun hər hansı əlaqəsi görünmür. M.Əliyevin sözlərinə görə, o versiyanı təsdiqləmək üçün Rasimin özü Emin Hüseynov qədr aktiv olmalı, hakimiyyəti qıçıldırımalı idi: "Amma o, sakit, fağır adam idi. Üstəlik, onu RATİ-yə formal olaraq sədr seçdilər, Əliyev Nazirliyində yenidən qeydiyyata keçirmək üçün. Rasim hardasa bəyanatlar, açıqlamalar verib? Hakimiyyəti tənqid edən çıxışları olub? Yox. Sadəcə, bütün araşdırmalar göstərir ki, ümumən ölkədə söz və mətbuat azadlığına olan basqının növbəti qurbanı da Rasim oldu. Ona görə də bu, siyasi qəttir".

□ Sevinc TELMANQIZI



Razi Nurullayev

AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və vaxtilə bu partiyanın üzvü olmuş bir sıra funksionerlər, o cümlədən də hazırda AXCP üzvü olan narazılar yeni təşkilat yaratmaq fikrindədirlər. Bu barədə musavat.com-a məlumatı R.Nurullayev verib.

Redaksiyaya daxil olan bildirişdə qeyd olunur: "Partiyadan zorakı uzaqlaşdırılan və ya istefaya vadar edilən, narazı olan cəbhəçilər AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqlə məruz qalması, partiya sıralarından ləkələnməyə uzaqlaşdırılmasına etiraz əlaməti olaraq bir araya gəlir və yeni təşkilatda birləşirlər".

R.Nurullayev bildirişinin sonunda media mənsublarını 19

avqust 2015-ci il saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində yeni yaradılan siyasi təşkilatın təqdimatına dəvət edib.

Təşkilatın adı və yönümü haqda isə bildirişdə məlumat verilməyib.

Razi Nurullayevlə əlaqə saxlayıb elan edəcəyi təşkilatın siyasi partiya olub-olmayacağı, AXCP-dən istefa verən və çıxarılan şəxslərdən başqa da qoşulanların olub-olmadığını deqiqləşdirmək istədik. R.Nurullayev bütün suallara geniş cavabın avqustun 19-dakı tədbir

Bu gün narazı cəbhəçilər yeni siyasi təşkilat yaradır

AXCP-nin qurultayının ləngiməsi Əli Kərimlinin sədr postundan uzaqlaşdırılması ilə nəticələne bilər

de veriləcəyini dedi: "Qısa olaraq deyə bilərəm ki, hər şey mümkündür. Biz hər kəsin qəlbine yatacaq və razı qalacağı bir format düşündük. Təbii ki, qoşulmaq istəyənlər kifayət qədərdir".

"Yeni Müsavat"a daxil olan xəbərdə isə deyilir ki, R.Nurullayev siyasi partiya yaradacağı halda AXCP-dən ora qoşulanlar çox olacaq.

Onu da qeyd edək ki, AXCP sədrinin işini çətinə salan daha bir ciddi məsələ də gündəmə gələ bilər. AXCP-nin sonuncu qurultayı 2010-cu ilin 25 sentyabrında olub. Qurultay 4 ildən bir keçirilməlidir. AXCP 6-cı qurultayını 2014-cü ilin noyabrında keçirməli idi. Qurultay noyabra təyin edilmişdi, lakin hansısa səbəblərdən

keçirilmədi. Bu gündə də qurultay reallaşmayıb.

5-ci qurultayın seçdiyi sədrin və seçkilil orqanların səlahiyyət müddəti 2014-cü ilin 25 sentyabrında bitməli idi. Ancaq məlum olduğu kimi, 6-cı qurultay keçirilməyib və Əli Kərimli, eləcə də digər seçkilil orqanlara seçilmiş şəxslər həmin postlarda qalırlar. Bu fakt bir ilə yaxındır AXCP-də sədr postunun qanunsuz zəbt olunması, digər seçkilil orqanların da qanunsuz olması deməkdirmi?

Bu sualı da Razi Nurullayevə ünvanladıq. Cavabı belə oldu: "Əgər qurultay 4 ildən bir keçirilməyirsə, o zaman təbii ki, qanunsuzdurlar".

Onu da bildirdik ki, R.Nurullayev 6 gün öncə-avqustun

13-də "sputnik" saytına açıqlamasında siyasi partiya yaradacağını anonsunu vermişdi: "AXCP-dən istefa verdikdən sonra bir sıra silsilə görüşlər keçirdim və şükürlər olsun ki, bu fəaliyyətim nəticəsiz olmadı. Müsbət nəticələr var və artıq onların cəmiyyətdə çatdırılmasının vaxtı yetişib. İlk mərhələdə ictimai birlik və ya hərəkət kimi ictimai-siyasi proseslərə qatılıb, sonradan siyasi təşkilatı çevrilməyi planlaşdırırıq. Noyabrın 1-də keçiriləcək parlament seçkililəri bizim üçün bir sınaq və təcrübə mərhələsi olacaq. Bizimlə bir komandada olan insanlar siyasi proseslərin sınağından çıxmış insanlardır və biz bir komanda kimi seçkililərə qatılmaq istəyirik. Bu yolla öz

sözümüzü deyəcəyik və komandamızı cəmiyyətdə təqdim edəcəyik. Seçkidən sonra isə bu şəxsləri ölkənin ictimai-siyasi həyatında daha aktiv formada görə biləcəyik".

Xatırladaq ki, Razi Nurullayev AXCP sədrinin müavini postundan və partiya üzvlüyündən 2015-ci ilin fevralında istefa verib. İstefasından sonra AXCP rəhbərliyi tərəfindən ona qarşı ittihamlar irəli sürülüb. R.Nurullayev də qarşılığında AXCP sədri Əli Kərimlinin səhv idarəçiliyi və fəaliyyəti haqqında kəskin açıqlamalar verib. İstefadan az sonra R. Nurullayev Yeni Demokratiya Hərəkatı adlı yeni qurum yaratdığını da elan etmişdi.

□ Etibar SEYİDAĞA

Qəbələ RLS-in bərpası məsələsinə sərt reaksiya

1993-cü ilin mayında Azərbaycanı tərk edən rus ordusunun yenidən ölkəmizə qayıdacağı barədə məlumatlar yayılıb. İddialara görə, 2012-ci ilin dekabrında icarə müddəti bitən və bağlanaraq əmlakı daşınan Qəbələ RLS-in əvəzinə Kreml ölkəmizdə yeni hərbi obyekt inşa etməyi planlaşdırır. Planlaşdırılır ki, 2017-ci ildə Azərbaycanda Bakının nəzarətinə verilən Qəbələdəki "Daryal" RLS-in əvəzində "Voronej-DM" tipli yeni RLS-in tikintisi başlayacaq.

Hələlik nə Azərbaycan XİN, nə də Müdafiə Nazirliyi məsələyə reaksiya verməyib. Bu məlumatın Qarabağa rus sülhməramlılarının gətirilə biləcəyi barədə xəbərlərin intensiv yayıldığı dönmədə döviyyəyə buraxılması xüsusilə narahatlıq doğurur. Bəzi müşahidəçilər güman edirlər ki, Rusiya Azərbaycana davamlı təzyiqlə ölkəmizlə bağlı planlarını reallaşdırmağa cəhd göstərir. Üstəlik, Rusiyanın həm Ermənistan, həm də Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru irəlilədiyi, Bakı-Supsa kəmərinin bir hissəsinin nəzarət altına alındığı şəraitdə Azərbaycana da paralel təhdidlərin edilməsi təhlükələrdən xəbər verir.

Bu ərəfədə Ermənistandakı 102 saylı Rusiyaya məxsus Gümrü hərbi bazasındakı heyət də hərbi təlimlərə start verib. Ukraynada qanlı döyüşlərin başa çatmadığı şəraitdə Moskvanın Cənubi Qafqazda hansısa planları işə salacağı inandırıcı görünməyə də bilər. Lakin Rusiyanın



Arzu Nağıyev:
"Rusiyanın hərbi obyektinə bizə gərək deyil"

Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azadlığının müqabilində Azərbaycanı Avrsiya Birliyinə qoşmaq istədiyi Kreml-dəki dairələr tərəfindən də dəfələrlə etiraz edilib. Bu mənada "Zvezda"-nın 2011-ci ildə yaydığı məlumatın yenidən döviyyəyə buraxılması təsadüfə bənzəmir.

Politoloq Arzu Nağıyevin fikrincə, ümumiyyətlə, Rusiyanın Azərbaycan ərazisində yaxın vaxtlarda hərbi obyekt qurmağa qadir olması inandırıcı görünmür: "Yeni buna nə iqtisadi, nə də hərbi potensialı yox vermez. Rusiyanın modernizə edilmiş elə bir hərbi avadanlıqları da yoxdur. İkinci məqam ondan ibarətdir ki, son vaxtlar əsas müzakirə Qəbələ RLS-i əvəz edəcək obyektdən gedir. Yəni, yadınızdaysa, bu obyektə bağlı müqavilə xətmi




Ərəstun Oruculu:
"Bu cür kəskin addımlar Qərbin Qarabağ separatçılarına qarşı daha loyall mövqə tutmasına gətirə bilər"

ediləndə ruslar onlara heç belə obyektin lazım olmadığını bildirdilər. İndi bu söhbətin qaldırılması siyasi ambisiyalardan başqa bir şey deyil. Hər bir fikir məqsəd və səbəb üçün nəzərdə tutulursa, Rusiyanın Azərbaycanda quracağı deyilən hərbi obyektin səbəb və məqsədinin nədən ibarət olduğu məlum deyil. Əgər ərazi bütövlüyümüzü özümüz qorumaq iqtidarındayıqsa, bu, bizə gərək deyil. Rusiya özünü qorumaq istəyirsə, Ermənistan ərazisində, Gürcüstanda hərbi qüvvələri kifayət qədərdir".

Əgər ortada real plan yoxdursa, Rusiya KİV-ləri niyə bu məsələni vaxtaşırı ictimailəşdirir? Bu təhdidin arxasında Kremlin maraqları dayanır bilirmi?

A.Nağıyev: "Düşünürəm ki, Qarabağ münaqişəsinin həllinin



Üzeyir Cəfərov:
"Baxaq görək, onlar bu dəfə bizə nə təklif edirlər"

bizim üçün ən prioritet məsələ olduğunu bilərəm və son vaxtlar ABŞ -in bu istiqamətdə atdığı addımlar Rusiyanı narahat edir və bu məsələdə özünü vacib bir fiqur kimi aparmağa və regiona təsir edəcək gücünü nümayiş etdirməyə çalışır. Məhz bu səbəbdən də Rusiya rəhbərliyinin nəzarətində olan KİV-lər bu məsələni mütemadi olaraq qabardırlar".

"2017-ci ildə Rusiyanın Qəbələ RLS-in yerində yeni radiolokasiya stansiyasını tikmək planları barədə telekanalın məlumatı tamamilə realdır". Bunu isə təhlükəsizlik sahəsində ekspert, "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruculu "Turan"a müsahibəsində bildirib. "Bu informasiyanın ictimaiyyətin psixoloji hazırlığı məqsədilə bil-

rəkdən sızdırılması istisna deyil. Baş verənlər son illər Bakı və Moskva arasında qarşılıqlı münasibətlərin məntiqinə hesablanıb. Moskvanın Azərbaycana göndərdiyi ağır hücum silahlarının siyahısına baxmaq yetərlidir. Bu silahların 90%-i məhz Rusiyadan daxil olur. Bundan əlavə, Bakı faktiki olaraq Kremlin anti-Qərb təbliğatında, ABŞ və Qərbin ünvanına ittihamlarda onun müttəfiqinə çevrilib. Bakı məmurlarının Qərb əleyhinə fikirləri kəskin, meydan oxuyan, hətta təhqiramiz xarakter daşıyır", - deyərək qeyd edib.

Məsələnin hüquqi tərəfinə gəlincə, onun fikrincə, Azərbaycan ərazisində xarici hərbi bazanın olması qanunvericiliklə qadağandır, lakin bu, sırf texniki məsələdir və həmin parlament bu cür RLS-in olmasına imkan verən zəruri dəyişikliyi qəbul edəcək.

"Qərb belə addımlara necə reaksiya verir" sualının cavabında Ə.Oruculu deyib ki, bu, təkcə Qərbin yox, həm də Türkiyə və İranın mənfi reaksiyasına səbəb olacaq: "Bu cür kəskin və birtərəfli addımlar ona gətirib çıxara bilər ki, Qərb Qarabağ separatçılarına münasibətdə daha loyall mövqə tutacaq. Kosovo prezedentini yada salmaq yetərlidir. Dağlıq Qarabağla da analoji vəziyyət yarana bilər. Belə fikir var ki, Bakı və Moskva arasında hərbi-siyasi yaxınlaşma Azərbaycanın Qarabağ məsələsində dəstək müqabilində güzeştə getməsidir. Əsasən söhbət Qarabağ ətrafında ərazilərin bir hissəsinin azad edilməsindən gedir. Moskva bunu edə bilər, ancaq Kreml heç zaman erməniləri tamamilə satmayacaq və buna inanmaq olduqca böyük səhv olardı. Məhz belə olan halda Qərb Qarabağın tanınmasına razı ola bilər".

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, yenə də regionda maraqlı, həm də çox maraqlı proseslər baş verməkdədir: "Şimal qonşularımız olan Rusiya o məşhur deyimdə deyildiyi kimi, "nə yardım doyrur, nə də əldən

qoyur" prinsipi ilə hərəkət etməkdə davam edir. Gah öz vəsali və forpostu olan Ermənistanı indiyə kimi demək olar ki, heç vaxt elan etmədiyi, bəlkə də keçirmədiyi hərbi kəşfiyyatçılarla birgə təlimləri bəh-bəhlə reklam edir. Eyni zamanda işğalçıya yönəlik, ona dəstək olan digər addımlar atr. Digər tərəfdən də öz Hərbi Dəniz Donanmasının 3 gəmisi dostluq səfəri çərçivəsində Bakıya göndərir və burada iki ölkənin hərbi dənizçiləri arasında çox isti və səmimi münasibətlərin qurulmasının şahidi oluruq. Bütün bu məsələlərin fonundan isə sanki günəşli bir havada ildırım çaxır, belə bir məlumat da qəfilən döviyyəyə buraxılır ki, sən demə, Rusiya hərbi-siyasi rəhbərliyi yenidən Azərbaycana, konkret olaraq isə Qəbələ ərazisinə qayıtmaq istəyir".

Hərbi ekspert bunu təsadüf saymır: "Aydın ki, bütün bunlar siyasi manevidir və şəxsən mən nə qədər qəribə səslənsə də, Rusiyanın səmimi olmasına inanmıram. Onlar bu inamı Qarabağ məsələsi ilə bağlı ölkəmizə göstərdikləri qeyri-səmimiliklə artıq neçənci dəfə sübut ediblər. Təkcə bu il ərzində ən yuxarı səviyyələrdə Rusiya dövlətinin, sadəcə, bu məsələnin tez bir zamanda həll edilməsində o qədər də maraqlı olmadığını şahidi olmuşuq. Bunlar vaxt uzatmaqla bir növ Ermənistanı imkan və fürsət yaradırlar ki, bədnam qonşularımız bir az da azğılaşsın, bir az da həyasızlaşsın. Çünki 20 ildən artıq bir müddətdir ki, iqtisadi, insani potensialı Azərbaycandan qat-qat zəif olan bir ölkə bizə əzələ nümayiş etdirir. Kimin hesabına? Əlbəttə ki, öz ağaları olan rəsmi Moskvanın hesabına. İndi yaqın ki, ruslar nəzəri baxımdan Qəbələyə qayıtmaq istədiklərini bəyan edirlərsə, buna da bir qədər səbirlə və təmkinli yanaşmalıyıq lazımdır. Baxaq görək, onlar bu dəfə bizə nə və nəyi təklif edirlər. Yəqin ki, yenə bolluca vədlər və reallıqdan uzaq olan sözlər eşidəcəyik".

□ Cavid TURAN

Binəqədiddəki dəhşətli yanğından üç ay ötdü

Avqustun 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə, 56 nəfərin isə xəsarət almasına səbəb olan dəhşətli yanğın üç ayı tamam olur. Mayın 19-da baş vermiş yanğına bağlı yaradılan dövlət komissiyasının sədri Abid Şərifov hələ iyulun 26-da ANS-ə müsahibəsində istintaqın yaxın 10 gündə bitəcəyini desə də, deyilən vaxtdan üç həftə ötməsinə baxmayaraq, bu barədə rəsmi məlumat hələ də yoxdur.



Xaləddin İsgəndərovu son

anda "İpdən" kim alıb - eksklüziv

İcra başçısını həbs etmək üçün xüsusi qrup yaradılıbmış, amma... 15 nəfərin ölümünə, 56 nəfərin isə xəsarət almasına səbəb olan hadisə ilə bağlı istintaq niyə vəd edilən vaxt yekunlaşmadı?

Qeyd edək ki, yanğından dərhal sonra poliuretan məmulatını istehsal edən "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfatı birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bundan sonra daha bir sensasion həbs gerçəkləşib. Belə ki, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov tutulub. Onun barəsində də 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Qəzənfər Novruzov Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini, general-mayor Səbuhi Novruzovun qardaşıdır.

Hüquq ekspertlərinə görə, əs-

lində istintaqın üç aya tam yekunlaşması mümkündür. Amma bu yanğına bağlı müəmmal məqamlar da yetərinə çoxdur və istintaq cəmiyyəti də maraqlandıran bu suallara tam aydınlıq gətirməlidir. Başqa bir məqam isə yanğına bağlı həbs edilənlərin məsuliyyətinin yalnız onlara "yüklənməsi" ilə razılaşmamasıdır. Məsələn, iddia var ki, heç də arxasız hesab edilməyən Qəzənfər Novruzov istintaqda verdiyi ifadəsində Binəqədinin icra başçısı Xaləddin İsgəndərov barədə şok məlumatlar açıqlayıb.

Qeyd edək ki, dəhşətli yanğından dərhal sonra binanın üzlen-

məsinə Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun göstəriş verdiyi haqda məlumatlar yayılmışdı. O, istintaqda da dindirilib.

Amma "Yeni Müsavat" bu yanğın hadisəsi barədə bugünlərdə daha bir sensasion məlumat əldə edib. Məlumatda deyilir ki, yanğının Avropa Oyunlarının açılış ərəfəsinə təsadüf etməsi iqtidar-dakı qərar mərkəzlərini hədsiz qəzəbləndirib və mayın 20-də X.İsgəndərovun həbsinə qərar verilib. İcra başçısını həbs edəcək qrup hərəkətə keçib. X.İsgəndərov həbsinə qərar verildiyindən xəbərdar olub və kabinetində heyəcanla gözləyib. Binəqədi İcra Hakimiyyəti

yətinə çatan əməliyyat qrupu hərəkətə keçmək istəyərkən onlara "bir qədər gözləmək" göstərişi gəlib. Dəqiqələr sonra X.İsgəndərov üçün gələn maşınlar geri qayıdıb. Bundan sonra icra başçısının keçirdiyi stressdən ürəyi tutub...

Bəs nə baş verib ki, X.İsgəndərov həbsdən canını qurtarıb?

Mənbənin iddiasına görə, məsələyə ən son anda vergilər naziri özü qarşıb. Nazir bu həbsin onun karyerasına da nöqtə qoyacağını söyləyərək siyasi rəhbərlikdən yaxın qohumu olan X.İsgəndərov üçün əfv diləyib, üstəlik, tezliklə "icra başçısının bütün səhvlərini" düzəldəcəyinə özü təminat verib. X.İsgəndərovun "İpdən" alınmasının ilginç hekayəti belədir...

Həbs təhlükəsi sovuşan kimi

İki od arasında...

Hüseynbala SƏLİMOV



Rusiya mətbuatında Gürcüstanla bağlı yazılarda açıq-aşkar acıq, hətta sarkazm duymamaq mümkündür. Nədən belə olur? Ruslar niyə bu kiçik ölkəni bağışlaya bilmir?..

Bəlkə də etno-psixologiyanın elə qatları var ki, bizim üçün tamam qaranlıq və bir az da məchuldur. Doğrusu, mən bugünkü Rusiyanı çox başa düşməyə çalışıram, amma bir nəticə hasil edə bilmirəm...

Təkcə Rusiyanın deyil, bütün böyük dövlətlərin davranışında təkəbbür var. Bəlkə də həyatda pragmatik olmaq və özünü həmin böyük dövlətlərdə reallaşdırmağa çalışmaq daha məqsədəuyğun olardı. Hətta belə imkanlar da yox deyildi. Amma biz kiçik ölkələrdə yaşamaq istədik, çünki onları daha yaxşı duyur və hiss edirik...

İndi də mənə elə gəlir ki, Gürcüstanı Rusiyadan daha yaxşı başa düşürəm. Rusiyanı başa düşmək mümkünmü? Ölkə başlı-başına qalıb, işləyən, əkən-becərən yox, amma bunlar Arktikanı "məskunlaşdırmaqla" məşğuldurlar!..

Gürcüstan baxanda da görürsən ki, ölkə iki od arasında qalıb, neçə illərdir ki, Rusiyanın kəndərini döyür...

Müharibədən sonra, daha doğrusu, ölkə başqa bir siyasi qüvvənin hakimiyyətini qəbul edəndən sonra Rusiya ilə Gürcüstan arasında danışıqlar başlandı...

Neçə illərdir ki, bu danışıqlar gedir, amma heç bir nəticə yoxdur... Belə getsə, nə vaxtsa nəticənin olacağına ümid də qalmayacaq...

Aydındır ki, danışıqlara "stop!" demək olmaz, çünki bu, diplomatiyanın ruhuna və fəlsəfəsinə zidd olardı, amma nəticə də yoxdur. Rusiya bəlkə də Gürcüstanın Müstəqil Dövlətlər Birliyindən çıxmasını bağışlaya bilmir. Yox, mənə elə gəlir ki, onun "suçu" daha böyükdür...

Baxın. Ruslar Avrasiya İttifaqı layihəsinə start veriblər. Amma bu layihənin bir problemi var-Avrasiya İttifaqının cənub sərhədləri Rusiyanın istədiyi qədər deyil. Avrasiya İttifaqının Ermənistanla sərhədi yoxdur. Ruslar bunun günahını da Gürcüstanda və Azərbaycanda görürlər. Azərbaycan bir təhər özü ilə Rusiya arasındakı münasibətləri hələki tənzimləyə bilər. Gürcüstan isə özü də hiss etmədən "qırımlı sərhəd"i keçib...

Ona görə də ruslar Gürcüstan haqqında açıq kinayə, hətta nifrətlə danışıq və yazıb-pozurlar. Təbii, Gürcüstan üçün çətinidir. Amma bir məsələ var ki, Rusiya da ona heç nə verməyəcəkdi. Elə ona görə də Gürcüstan bir az kənara çəkildi, Rusiyanın "Acından öl! Amma yanımda ol!" siyasətinə yox dedi. Bu mənada səhv etdilərmi?..

Doğrusu, MDB özündə heç bir məzmun ehtiva etməyən qurum idi. İndi onun hətta adı da hallanmır, çünki Ukrayna da ona "yox!" deyəndən sonra bu qurum tamamilə gereksiz hala gəlib...

İndi guya Avrasiya İttifaqı modelinə güc verirlər. Amma adam bu haqda sakit yazsa da bilmir. İstəyirsən bağırısan ki, Rusiya, bizi rahat burax, sənin layihələrin, modellərin bizə on birinci barmaq kimi lazımdır! Onsuz da həmin layihələrdən bir şey çıxmıyacaq. Bizi niyə narahat edir və rahat buraxmırsan?

Əgər mənə soruşsaydılar ki, dünyada ən böyük bədbəxtlik nədir? Heç düşünmədən deyərdim ki, Rusiya ilə qonşu olmaq...

Təsəvvür etməyən ki, hansısa başqa dövlətlə coğrafi yaxınlıqdan adam bu qədər rahatsızlıq duymuş olsun!..

Ona görə də tək Rusiyayı deyil, ümumiyyətlə, böyük dövlətləri sevmirəm, çünki bu dövlətlər daim ətraflarını nəzarətə götürməyə çalışır, hətta bunu "öz həyatı maraqları" üçün etdiklərini iddia edirlər...

Başqa böyük dövlətləri haradasa başa düşmək olar. Onların içəridə demək olar ki, problemləri yoxdur, ola bilsin, bu səbəbdən də darıxırlar. Amma gəl, Rusiya niyə belə edir? Bax, bunu başa düşə bilmirəm...

Deyərlər ki, L.Gumilyovun nəzəriyyəsi özü ilə birlikdə dəfn edildi, guya ki, bu nəzəriyyəni heç kim qəbul etmədi. Hər halda, rus mənbələri belə yazır və bizim də bu xüsusda bir mübahisə açmaq fikrimiz yoxdur, çünki etnoloq və ya tarixçi deyilik...

Amma Gumilyov bəzi şeyləri çox düzgün izah edirdi. Onun yazdıqlarına görə, "yirtıcı" etnoslar da olur və onlar daim digər etnosların içinə müdaxilə etməyə, onun enerjisini zəbt etməyə çalışır. Demirik ki, o nəzəriyyə yüzə-yüz hər şeyi düz yozur, düz izah edir, amma bu da bir yozumdur...

Hər halda, düşünürük ki, etno-psixoloji dəlillərə tamam etinasız da olmaq olmaz. Baxıb görürsən ki, fərdlər - insanlar kimi elə etnosların da öz xarakterini olurlar...

Qəzəz, artıq düz üçüncü yüz illikdir ki, Rusiya ilə sıx təmasdayıq. Amma onun xarakterini başa düşə bilmirik ki, bilmirik...

Kərəm Həsənov təlaşda: söydüyü və qovduğu məmurun əlində kompromat var...

Cəlilabadın icra başçısının birinci müavini Asif Əzizovun işdən çıxarılması Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə və rayonun icra başçısı Əziz Əzizova baha başa gələ bilər

Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Asif Əzizov işdən çıxarılib.

RİH başçısının birinci müavini işdən çıxarılması barədə xəbərlərə rəsmi şərh verilməyib. Asif Əzizovla icra başçısı Əziz Əzizov arasında münasibətlər son vaxtlar gərgin olub. İddialara görə, Ə.Əzizov birinci müavinin onun haqqında Prezident Administrasiyasına məlumatlar ötürməsindən şübhələnmiş. Əziz Əzizovun biznesi, Cəlilabadda və Bakıda qurduğu kef məclisləri haqqında Bakıya məlumatlar ötürən birinci müavinin özünə dayağ axtararaq, rayona icra başçısı gəlməyə çalışmış. Hətta müavinin Cəlilabaddakı idarə və müəssisə rəhbərləri ilə görüşərək onların dəstəyini almağa çalışmış. Amma onun işdən çıxarıl-



Kərəm Həsənov



Asif Əzizov

masının səbəbi başqadır.

Xəbər verildiyi kimi, prezident İlham Əliyev avqustun 11-də Cəlilabadda səfərdə olub, bir sıra obyektlərin açılışında iştirak edib. Bu səfərdən bir gün öncə Əmlak Məsələləri Dövlət Ko-

mitəsinin sədri Kərəm Həsənov və bu rayondan deputat seçilmiş qardaşı Malik Həsənov rayona gedib. Bu rayonun qeyr-rəsmi kuratoru K.Həsənov prezidentin səfəri ilə bağlı hazırlıq işlərindən çox narazı qalıb. Komitə sədri

RİH işçilərini danlayıb və o qədər əsəbiləşib ki, birinci müavinin Asif Əzizovun ünvanına nalayiq ifadələr işlədib. Mənbənin dediyinə görə, A.Əzizovun da əsəbləri tab gətirməyib və komitə sədrinin cavabını eyni tonda verib. Bu isə 1-ci müavinin taleyini həll edib.

Prezidentin rayona səfəri başa çatan kimi A.Əzizovun işdən çıxarıldığı elan olunub. Məlumatla görə, baş verənlər haqda indiki Cəlilabadda hamı xəbərdardır.

İcra başçısının sabiq müavinin bu işi belə qoymayacağını deyib. Bu isə qarşı tərəfdə təlaşla qarşılanıb. Şübhə yoxdur ki, A.Əzizovda həm icra başçısı, həm K.Həsənov, həm də onun deputat qardaşı M.Həsənov haqda kifayət qədər kompromat materialları var. Heç kimə sirr deyil ki, K.Həsənov icra başçısı ilə biznes şərikidir. Onlar Bakıda müxtəlif obyektlər, göydələnlər, ticarət mərkəzlərinə şəriklik edirlər.

Prezident Cəlilabad səfərindən heç də razı qalmayıb. Belə ki, dövlət başçısı rayonda qazlaşdırmanın orta hesabla təxminən 40 faiz səviyyəsində olduğunu bildirərək narazılıq edib. Maraqlıdır ki, bu cür səfərlərdə adətən rayon deputatı da iştirak etsə də, M.Həsənov ekranlarda görünməyib. Xatırladaq ki, YAP-ın siyahısından deputat seçilən M.Həsənov 5 il müddətində neinki hansısa məsələ ilə bağlı, hətta rayonun problemləri ilə bağlı bir dəfə də olsun parlamentdə danışmayıb. YAP-ın onun bu kiçik rəhbərlikdə namizəd olmasını istəmədiyini barədə də xəbərlər var.

□ "Yeni Müsavat"

"Bəzi beynəlxalq media resursları qərəzli mövqe nümayiş etdirir". "Trend" xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və media aya məsul rəhbər şəxslərinin iclasında çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi çıxışında vurğulayıb ki, hazırda beynəlxalq aləmdə və regionumuzda sabitliyə zərbə vuran bəzi neqativ proseslərin, həm də Türk dünyasında asayişə, sülh və əmin-amanlığa təhlükə yaratması bizi narahat etməyə bilməz: "Qardaş Türkiyənin qarşı-qarşıya qaldığı İŞİD və PKK terroru, hərbi-təcavüzkar ölkə olan Ermənistanın Azərbaycanın tarixi torpaqlarını işğal etməsi, hətə də öz həllini tapmamış Dağlıq Qarabağ münafişəsi, digər bu kimi geosiyasi problemlər Türk dünyasında davamlı sülhün və təhlükəsizliyin təmin olunması naminə söylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən vacib faktorlardandır".

Ə.Həsənov deyib ki, hazırda antitürk, islamofob dairələrin təsirində olan bəzi beynəlxalq media resursları birmənalı şəkildə qərəzli mövqe nümayiş etdirir, müəyyən siyasi qrupların göstərişləri ilə hərəkət edirlər: "Xüsusən 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları ərəfəsində və yarışlar dövründə bu kimi beynəlxalq media vasitələrində ölkəmizə qarşı ardıcıl şəkildə qərəzli materialların yayımlanması müasir dövrdə informasiya-

"Bəzi beynəlxalq media resursları qərəzli mövqe nümayiş etdirir"

Əli Həsənov: "Beynəlxalq Türk Xəbər Kanalının yaradılması təşəbbüsü ölkələrimiz üçün tarixi əhəmiyyətə malikdir"



Əli Həsənov

dan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu bir daha sübut etmişdir. Təəsüflə qeyd etməliyəm ki, regionda əməkdaşlığın, sülhün və əmin-amanlığın tərəfdarı olan Azərbaycanın qısa müddətdə sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi böyük uğurlar dünyanın bir sıra aparıcı media resurslarının səhifələrinə çətinliklə yol tapır. Bundan başqa, bir müstəqil dövlət olaraq qazandığımız uğurların miqyası genişləndikcə, bəzən müəyyən mətbuat orqanlarında bizə qarşı qərəzli, saxta ittihamlara əsaslanan hücumlar təşkil edilir".

Prezidentin köməkçisi Ə.Həsənovun sözlərinə qeyd edib ki, bu ilin sonlarında Türkiyə G-20 liderlərinin onuncu sammitinə, 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına, Qazaxıstan isə "Kazakhstan Expo" kimi dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək: "Ənənəvi olaraq bəzi Qərb təşkilatları və media qurumları tərəfindən ölkələrimizə qarşı etimadsızlıq mühitinin yaradılması cəhdlərinin yeni mərhələsinə start veriləcəyini gözləmək olar. Dini, etnik mənsubiyyəti eyni olan türkdilli dövlətlərə qarşı aparılan oxşar, sistemik kampaniyalar belə düşünməyə əsas verir ki, bu fəaliyyətlər eyni mərkəzdən idarə olunur və vahid məqsədə - ölkələrimizin inkişafına, birlik və bərabərliyinə mane olmağa xidmət edir. Bu faktlar türkdilli dövlətlər arasında həmrəyliyin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə, dünya ictimaiyyətində ölkələrimiz haqqında düzgün təsəvvürün yaranması üçün global informasiya şəbəkəsinə obyektiv məlumatların ötürülməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir".

Ə.Həsənovun sözlərinə görə, global informasiya məkanına sərbəst çıxışın təmin edilməsi və birgə fəaliyyətin təşkili, ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarının qarşısının alınmasında qüvvələrimizin birləşdirilməsi və türkdilli dövlətlərin qərəzli transmilli media şirkətlərindən asılılığına son qoyulması məqsədilə alternativ informasiya mənbəyinin - Beynəlxalq Türk Xəbər Kanalının yaradılması təşəbbüsü ölkələrimiz üçün tarixi əhəmiyyətə malik vacib məsələlərdən biri olmaqla yanaşı, Türk dünyasının mərkəzləşmiş xəbər siyasətinin də formalaşmasına önəmli töhfə verə bilər: "Bu sahədə əldə etdiyimiz müəyyən təcrübələr - Türkdilli Xəbər Agentlikləri Birliyinin və daha çox Türk xalqlarının milli-mədəni dəyərlərinin təbliği ilə məşğul olan TRT AVAZ kanalının uğurlu fəaliyyəti bizə belə düşünməyə əsas verir ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılması türkdilli dövlətlərin informasiya siyasətində daha məhsuldar bir dövrün başlanğıcı olacaqdır".



QAT Gürcüstan səfirliyi qarşısında etiraz aksiyası keçirdi

Qarabağ Azadlıq Təşkilatı (QAT) Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Musavat.com xəbər verir ki, aksiya Gürcüstanda yaşayan soydaşımız Turqay Mikayılovun erməni sərhədciləri tərəfindən tutularaq Ermənistana aparılması, həmçinin Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə qarşı Ermənistan tərəfindən müxtəlif təxribatların törədilməsi, bu ərazilərdə torpaqların zəbt edilməsinə etirazdır.

Aksiyada QAT-ın 20-dən artıq üzvü iştirak edib. Aksiyada "Turqay Mikayılova azadlıq!", "Gürcüstan ərazisində ikinci Dağlıq Qarabağ münafişəsi yaşanmasın!" və s. şüarlar səsləndirilib.

Qeyd edək ki, aksiyanın keçirilməsi üçün QAT bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərsə də, müraciətə cavab verilməyib. Müraciətdə bildirilirdi ki, aksiyada Qarabağ Azadlıq Təşkilatının 50 nəfər üzvünün iştirakı nəzərdə tutulur: "Aksiya iştirakçıları Gürcüstanın azərbaycanlılar yaşayan ərazilərində ermənilərin törətdikləri təxribatçı hərəkətlərin, azərbaycanlıların ermənilər tərəfindən müxtəlif təzyiq və qəsdlərə məruz qalmaları, onların tutularaq Ermənistana aparılması, orada saxlanılması hallarının qarşısının alınması üçün Gürcüstan hökumətindən tədbirlərin görülməsini tələb edəcəklər".

Sonda aksiyanın qətnaməsi oxunub, sənəd səfirliyə təqdim olunub.

□ Rəya



isə heç nə deyə bilmərəm. Məzuniyyətdə olduğum üçün bu məsələlər barədə kanalın mətbuat xidməti açıqlama verə bilər".

Bu arada diqqəti çəkən daha bir məqam İbrahim Məmmədovun avqustun 18-də "Azərbaycan" qəzetində yayımlanan, bir səhifə həcmində müəllif yazısı ilə bağlıdır. Sözügedən məqalə bu istiqamətdə yaranan bir çox suallara aydınlıq olub. "Azərbaycan iqtisadiyyatında yeni mərhələ" başlıqlı, "Prezident İlham Əliyev: "Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir". "Nefti unutmalyıq" yarımbaşlıqlı müəllif yazısı Azərbaycan iqtidarının iqtisadi siyasətini dəstəkləyən tonlarla zəngindir.

"Yeni Müsavat"a daxil olan məlumata görə, sözügedən məqalə İ.Məmmədovun "Həftə" verilişi üçün hazırlansa da, müəllif əfirlə bağlı problem yaşadıqı üçün onu sözügedən nəşrdə yayımlayıb. Yəni sözügedən məqalə "Həftə" verilişi üçün nəzərdə tutulmuşdu. Bu səbəbdən də onun "məzuniyyətdəyəm, çalışmıram" açıqlaması şübhə doğur.

□ Sevinc TELMANQIZI

AzTV-dəki sədr-müavin çekişməsinin yeni detalları

İbrahim Məmmədov "məzuniyyətdəyəm" deyir, amma "Azərbaycan" qəzetinə müəllif yazısı yazır

Son günlər "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində baş verən qalmaqallar, işdən çıxarılmalarla bağlı mətbuatda informasiyalar yer almaqdadır.

Bir müddət əvvəl də sədr Arif Alişanovla müavini İbrahim Məmmədov arasındakı narazılıqlar, hətta sədrin İ.Məmmədovun aparıcısı olduğu verilişin bütün işçilərini AzTV-dən çıxarması ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, Arif Alişanovun İ.Məmmədovu da işdən azad edə bilməməsinə səbəb aparıcının prezidentin sərəncamı ilə sədrə müavin təyin edilməsidir. Yeni prezidentin sərəncamı ilə təyin olunan İ.Məmmədovu A.Alişanovun işdən çıxarmağa səlahiyyəti çatmır.

AzTV-dəki mənbədən aznews.az-a daxil olan məlumata görə, İ.Məmmədov xeyli müddətdir ki, işə gəlmir. Onun



İbrahim Məmmədov



Arif Alişanov

Sədr müavini efirə verilməyən süjetinin materialını niyə hökumət qəzetinə yollayıb?

aparıcısı olduğu "Həftə" verilişinin də iki həftə efirə verilməməsi İbrahim Məmmədovun işdən çıxarılması ilə bağlı şübhələri artırıb. Lakin iki həftədən sonra "Həftə" 16 avqustda efirə

verilib. Maraqlı məqam isə odur ki, verilişi İ.Məmmədov deyil, AzTV-yə yeni təyinat alan Rövşən Rəqifov aparıb.

Məsələ ilə bağlı telekanalın mətbuat xidmətinin rəhbəri

Xatirə Qasımova aznews.az-a bunları deyib: "İbrahim Məmmədov hazırda rəsmi məzuniyyətdədir. Ona görə də verilişi müvəqqəti olaraq Rövşən Rəqifov aparır".

Telekanal sözcüsü verilişin iki həftə efirə getməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, veriliş yay tətilinə bağlandıqı üçün efirdən yığışdırılmışdı. X.Qasımova "Həftə" verilişinin redaksiya heyətinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu deyib: "Həmin redaksiyada bəzi işçilərin müqavilə müddətləri bitib, yenilənməyib deyə işdən ayrılıblar, bəziləri isə başqa verilişlərə keçirilib. "Həftə" proqramına tam yeni heyət cəlb olunub".

Məsələni dəqiqləşdirmək üçün İbrahim Məmmədovla da əlaqə saxladıq. Aparıcı hazırda məzuniyyətdə olduğunu bildirdi. O, "siz məzuniyyətdə olduğunuz üçün verilişinizi həmkarınız aparır" sualına yenidən "Mən məzuniyyətdəyəm!" deyərək cavab verməkdən imtina edib.

İbrahim Məmmədov "qaf-qazinfo"ya açıqlamasında bildirdi ki, sədrin müavini postuna prezident İlham Əliyevin sərəncamı ilə təyin edilib: "Mənim vəzifəmə yalnız prezident xitam verə bilər. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi yenə də işimin başında olacağam. Proqramın işçilərinin işdən çıxarılması məsələsi ilə bağlı

Seçkilər yaxınlaşsa da, hələlik hakim partiya özünün namizədlər siyahısını açıqlamağa tələsmir. Ölkənin siyasi arenasında mövcud olan partiyalar və müstəqil şəxslər də YAP-ın hansı namizədlərlə seçkiyə gedəcəyini gözləməkdədir. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovla söhbətimiz də bütövlükdə seçkilərə həsr olundu.

- Siyavuş bəy, YAP-ın seçki siyahısının açıqlanmasının yubanmasında partiyadakili narazılıqların da əsas faktor olduğu haqda deyənlərin əsası varmı?

- Heç bir əsası yoxdur. Hazırda seçki ilə əlaqədar hazırlıq işləri gedir. Bizim 125 dairə üzrə Mərkəzi Seçki Qərargahının 84 rayon və şəhər şöbələri yaranıb. Hazırda orda olan insanlar üçün müşavirələr keçirilir. Bu gün də iki zona üzrə müşavirələrimiz var - Şirvan və Şeki-Zaqatala bölgəsi üzrə. O cümlədən hər dairə üzrə 10 nəfər imza toplayan şəxs müəyyənləşdirmişik. Artıq onlar üçün Seçki Məcəlləsindən təlimatlar çıxarıb hansı hüquq və vəzifələrinin olması, necə imza toplaya bilərlər, bununla bağlı bütün respublika ərazisində treninqlər keçirilir. Seçkilərə namizədlərlə bağlı isə bu gün heç bir problem yoxdur. Sadəcə olaraq, seçki qanunvericiliyinə uyğun olaraq seçkilərə ən azı 60 gün qalmış Azərbaycan Respublikasının Prezidenti tərəfindən sərəncam verilməli, seçkilər elan olunmalıdır. Seçkilər elan olunduqdan sonra YAP-ın rəhbər strukturu, yəni İdarə Heyəti kimin hansı dairədən namizəd kimi irəli sürülməsi barədə rəsmi qərarını verəcək. Yeni elan olunduqdan və dərc olunub qüvvəyə mindikdən sonra. Bu günə qədər isə bizim partiyadan hər dairə üzrə kim namizəd olacaqsın, artıq siyahı hazırdır. Odur ki, mətbuatda getdiyi kimi, ara qarışdırmağa, yaxud müxtəlif məqsədlərə hesablanmış heç bir məsələ yoxdur. Əvvəlki seçkidə YAP-ın 71 dairədən namizədi parlamentdə təmsil olunurdu, 5 yerimiz boşalıb, hazırda 66 nəfər parlament üzvümüz var. İndi də biz bütün dairələr üzrə namizədlərimizi irəli sürəcəyik. Odur ki, heç bir problem yoxdur.

- Bir neçə gün əvvəl YAP-ın seçki siyahısı adlı bir siyahı dərc olundu. Ola bilmə ki, bu, partiyanın mətbəxindən ötürülüb?

- Bunlar hamısı yanlış fikirlərdir. Siyahı ilə məşğul olan şəxslərdən başqa bunu heç kəs biləcək və heç kəs də bu haqda məlumat yoxdur. O baxımdan da bu, ancaq şayiədir. Görürsən "Azadlıq" qəzetində yazırlar ki, "filan mənbədən məlumat almışıq". Ümumiyyətlə, indiki dövrdə heç bir ağıllı, ağılı başında olan adam "Azadlıq" qəzeti və Əli Kərimli ilə əməkdaşlıq etməz. Çünki perspektivi və gələcəyi olmayan bir qəzet, bir təşkilatla hər hansı əməkdaşlığın heç bir mənası

YAP-ın kifayət qədər resursları, imkanları var və partiyanın 600 mindən artıq üzvü var, bu gün fəaliyyət göstərirlər. İstənilən dairədən bizim həm tərəfdaşımız, həm seçicimiz, həm fəalları mövcuddur. Onlar özləri də seçki

təyinatlı orqan deyil ki... YAP keçən seçkilərdə bəzi dairələrdən namizəd irəli sürmüşdü. Respublikada tanınmış bir sıra ziyalılar var idi ki, onlara, o cümlədən dövlətçilik mövqeyində olan bir sıra siyasi partiya rəhbərlərinə al-

"YAP-ın siyahısından yalnız partiyanın ali rəhbərliyinin xəbəri var"

Siyavuş Novruzov: "Son qərar təbii ki, partiya rəhbərinin və İdarə Heyətinin olacaq"



"Yekun siyahı yəqin ki, gələn həftə açıqlanacaq"

yoxdur. İkincisi də, bundan məlumatı olan kənar adam ola bilməz. Bunu bilən yalnız partiyanın ali rəhbərliyidir, ali rəhbərliyin də o partiya, yaxud qəzetlə heç bir əməkdaşlığı ola bilməz. Ona görə də hər hansı bir təlimatçı, nümayəndə ilə müzakirələr aparılmır ki, sonra harasa məlumat da verilsin. Bunlar yalan, sırf ara qızıdırmağa, ara vurulmasına hesablanmış məlumatlardır.

- Görünən budur ki, bütün siyasi partiyalar hakim partiyanın seçki ilə bağlı yekun qərarını gözləyir...

- Bu, təbii haldır. Bu, seçki texnologiyasıdır. Hər bir partiya götür-qoy edir ki, hardan, kimi namizəd irəli sürəcək. Bu gün bütün partiyalar özünə rəqib kimi YAP-ı görür. Ona görə də onlar gözləyirlər, götür-qoy edirlər ki, hardan kim gedəcək. Yeni zəif nöqtə axtarırlar ki, ordan namizədlərini irəli sürsünlər.

texnologiyasını bilən, bu təcrübədən bəhrələnen insanlardır, bütün seçkilərdə olduğu kimi, bu seçkiləri də çox uğurla aparacaqlar. Biz 125 dairənin hamısını əhatə edəcəyik.

- Keçən seçkidə 71 mandat qazanan hakim partiya bu dəfə neçə mandata iddia edir? Mandat sayı çox olacaq, yoxsa az?

- Təbii ki, seçkilərin tarixinə nəzər salsaq, hər dəfə, həm bələdiyyə, həm də ki, parlament seçkilərində yeni uğurlar olub. Yəni beş ildən bir YAP-ın parlamentdəki üzvlərinin sayı çoxalıb və hesab edirik ki, bu dəfə də belə olacaq.

- Bu, həm də o demək deyilmi ki, növbəti seçkidə müxalifətə ayrılan yerlərin sayı daha az olacaq?

- Bu, seçicinin seçimidir. Seçici kimi seçəcəksə, o da təmsil olunacaq. Hər hansı bölgüdən söhbət getmir, bu,

ternativ verməmişdi. Bu gün də bu məsələlər müzakirədir, amma son qərar İdarə Heyətinin olacaq.

- Maraqlıdır, YAP aparıcı müxalifət liderlərinin, məsələn, İsa Qəmbərin namizəd olduğu dairədən ciddi namizəd irəli sürməyi planlaşdırırmı?

- Təbii ki, biz hər bir dairədən namizədimizi irəli sürəcəyik. Bizim də hesablamalarımız var ki, təxminən kim hansı dairədən gedə bilər. Müxalifətdən də kimin seçkiyə getməsindən asılı olmayaraq bu gün YAP-ın nüfuzu, partiya sədrinin Azərbaycanda apardığı işlər, dünyada ölkəmizi təmsil etməsi, ölkəmizin beynəlxalq tədbirlərin məkanına çevrilməsi və xalqqa iqtidar birliyi də imkan verəcək ki, seçicilər bu görülən işlərin davamı olsun deyər, YAP-ın namizədlərinə səs versinlər.

- Bu dəfə parlamentdə yeni simaların sayının nə qədər olacağı barədə heç olmasa təxmininiz varmı?

- Azərbaycanda 50-yə yaxın siyasi partiya var. Bu partiyaların böyük əksəriyyəti seçkilərə qoşulmaqla bağlı bəyanat veriblər. Bir çox bitərəflər, tanınmış ziyalılar, incəsənət adamları, o cümlədən yazıçılar, jurnalistlər, QHT nümayəndələri də seçkidə iştirak niyyətlərini ortaya qoyub, ayrı-ayrı bloklar, qruplar yaranıb. Təbii ki, bunların hər biri öz namizədliyini müxtəlif dairələrdən irəli sürəcək. O baxımdan bizim tədqiqatlar, təhlillər yanaşı, əsas məsələ namizədlərin irəli sürülməsi prosesinin başa çatmasından asılıdır.

Müsavatin seçki qərargahının sədri yeni şəxs olacaq

Razim Əmiraslanlı: "Seçki qərargahının üzvlərinin siyahısı hazırlanır"

Avqustun 29-da Müsavat Partiyası Məclisinin növbədənənar sessiyası olacaq. Partiyanın Divan üzvü, təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlıın "Yeni Müsavat"a verdiyi məlumata görə, sessiyada Müsavat Partiyasının 1 noyabr parlament seçkilərində iştirak edəcək deputatlığa namizədləri təsdiqlənəcək.



Müsavat Partiyasının seçki qərargahının nə vaxt fəaliyyətə başlayacağına, seçki qərargahının üzvlərinin kimlər olduğuna, sədrin kim olacağına gəlincə, Razim Əmiraslanlı dedi ki, hazırda seçki hazırlığı ilə bağlı ciddi hazırlıqlar gedir. Seçki qərargahının formalaşması ilə bağlı işlər həyata keçirilir, seçki qərargahının üzvlərinin siyahısı hazırlanır və yaxın günlərdə bu iş başa çatacaq: "Müsavat Partiyasında seçki işini mükəmməl bacaran təcrübəli, peşəkar insanlar kifayət qədərdir. Seçki qərargahının üzvləri məhz belə insanlardan ibarət olacaq. Adları isə Məclisin növbəti sessiyasından sonra açıqlayacağıq. Seçki qərargahının rəhbəri də Məclisdə müəyyənləşəcək.

İndiyə qədər keçirilən seçkilərdə qərargahın rəhbəri Arif Hacılı olurdu. İndi Arif Hacılı partiyanın başqanıdır, ona görə də çox güman ki, seçki qərargahının rəhbəri yeni şəxs olacaq".

R.Əmiraslanlı onu da bildirdi ki, Müsavat Partiyasının seçki platforması da hazırlanır və yaxın günlərdə yekunlaşdırılaraq ictimaiyyətə təqdim olunacaq.

□ E.SEVİDAĞA

- Yeri gəlmişkən, media mənsuqları sırasında da parlamentə iddialılar az deyil. Onların təmsil olunduğu dairələrdən YAP-ın ciddi namizədləri olacaqmı?

- YAP-ın özünün də kifayət qədər media nümayəndələri var. (Gülür) Söhbət onda deyil ki, hansısa dairədən media mənsubu namizəddirsə, onun alternativini də media təmsilçisi olacaq. Ola bilər ki, ordan rayon təşkilatı sədri, rayonda fəaliyyət göstərən bir aktiv, Bakıda yaşayan, amma həmin dairədə böyük nüfuzlu malik olan bir ziyalı da ola bilər.

- Artıq siyahının elan olunmasına az qalıb...

- İnşallah, gələn həftə seçkiyə start verəcək.

- Siyahı da gələn həftə açıqlanacaq?

- Yəqin ki.

- YAP-ın yekun siyahısında adı olmayan və müstəqil şəkildə namizədliyini irəli sürən YAP-çılara münasibət necə olacaq?

- Bununla bağlı bizim həmişə mövqeyimiz olub. Təbii ki, seçmək və seçilmək hüququ konstitusiyada təsbit olunub. Qanun da, Seçki Məcəlləsi

ləsi də icazə verir ki, yaşı 25-ə çatmış, ağılı yerində olan, ağır cinayət törətməyən şəxslərin hər biri öz namizədliyini irəli sürə bilər. Amma YAP-ın üzvü olub bir əqidəyə xidmət edən, partiyanın qərarlarını yerinə yetirən hər bir partiya bilməlidir ki, YAP ölçüb-biçir, tədqiqat aparır və həm ölkənin gələcəyi, həm dövlətçiliyimizin möhkəmliyi üçün, həm orda qələbənin əldə olunması üçün apardığı tədqiqatların nəticəsində namizəd irəli sürür. Əgər o şəxs tam səmimi qəlbədən, sidq ürəkdən YAP-ın sıralarında dırsa və YAP-la birgədirsə, partiya qərarlarına riayət edərək ordan özünün bitərəf kimi namizədliyini irəli sürüb öz partiya yoldaşına alternativ olmamalıdır. Belə olan təqdirdə o, partiya tərəfindən heç bir dəstəyə, yaxud müdafiəyə arxalana bilməz.

- Partiya sədri, ölkə prezidentinin YAP-ın siyahısı üzrə yekun qərarı varmı, yoxsa hələ razılaşdırılmayıb?

- Bu proseslərin hər biri öz qaydasında gedir. Son qərar təbii ki, partiya rəhbərinin və İdarə Heyətinin olacaq.

□ Elşad PAŞASOY

• yulun sonlarında "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) aşağı büdcəli sərnişindəşmə xəttinin (lou-kost istiqamətlər) avqust ayından etibarən açılacağını elan etdi. Avqust ayı sona çatmaq üzrədir. Ümumi bir araşdırma aparıb elan olunan aşağı qiymətə bilet alan sərnişinləri aradıq. AZAL-ın xidmətindən istifadə etmiş sərnişinlər dedilər ki, belə ucuz bilet almaq istəyiblər, amma tapmayıblar. Kassalarda onlara deyiblər ki, artıq bilet yoxdur.



Cahangir Əsgərov

Belə olduğu təqdirdə haqlı sual yaranır: bəs elan olunan istiqamətlər üzrə ucuz biletləri kim alır? Belə biletlər, ümumiyyətlə, satışa çıxarılmıy?

AZAL-ın mətbuat xidmətinə müraciət edib suallarımıza cavab almağa çalışdıq. Xidmətin telefonlarına israrlı zənglərimiz cavabsız qaldı.

AZAL-ın qiymət siyasətinə qarşı kampaniyanın müəllifi olan tanınmış hüquqşünas Aslan İsmayılova müraciət edib qiymət endirimi haqda fikirlərini soruşduq.

A.İsmayılov AZAL rəsmilərinin elan etdiyi qiymət azalmasını faktiki olaraq baş vermədiyini, biletlərin qiymətinin dəyişmədiyini söylədi: "AZAL-ın saytında ucuz biletlər haqda məlumat var. Lakin kassaya yaxınlaşıb həmin biletə almaq istəyirsən, deyirlər ki, artıq bu bilet yoxdur. Faktiki olaraq ucuz bilet tapıb almaq mümkün olmur. Ucuz bilet almış kimi sə tanıyıram. AZAL yeni bir mexanizm işə salıb, həmin biletləri özlərinə yaxın turfirmalara verib yenə baha qiymətə satdırırlar. Adını da qoyurlar ki, guya vətəndaşlar özləri alıblar".

A.İsmayılov deyir ki, AZAL-ın qiymət oyunbazlığı, sadəcə, vətəndaşların aldadılması deyil: "Atılan addımlar AZAL prezidenti

Cahangir Əsgərovun öz korrupsiyasını ört-basdır etməyə hesablanmış. Qiymətlərin aşağı salınması görüntüsünü yaratmaq üçün finandağa əl atdı və Moskvaya, Türkiyəyə bir tərəfə təyyarə biletinin qiymətinin 99 avroya endirildiyini bəyan etdi. Məlum oldu ki, belə "qiymət endirimi" faktiki olaraq əvəli bilet qiymətindən baha edir. Yeni bir tərəfə 99 avro, geri dönməyə 99 avro və üstəlik baqaja görə 50 avro ödənilməlidir. Bu barədə yazdıq, onu ifşa etdik. Cahangir Əsgərov elan etdi ki, qiymətləri 30 faiz azaldır. Faktiki isə qiymət azalmayıb. AZAL baha qiymətdən imtina etməyib. Həmin qiymətlərdir".

Tanınmış hüquqşünas deyir ki, C.Əsgərov baha qiymətə bilet satmaqla yanaşı vətəndaşlara şər atmaqdan da çəkinmir: "Cahangir Əsgərov deyir ki, guya Azərbaycan vətəndaşları bahalı biletlər alır, ona görə də qiyməti endirmir. Faktiki olaraq isə problem AZAL prezidentinin inhisarçılığıdır. Cahangir Əsgərov ucuz sərnişin daşımaları həyata keçirən aviaşirkətləri Azərbaycana buraxmır. Bir müddət əvvəl Türk Hava Yollarının Azərbaycanda fealiyyətini də dayandırdıq istəyirdi. İstəyi bu idi ki, Türk Hava Yollarının birçə reysini saxlasın, qə-

Aslan İsmayılovdan AZAL prezidentinə sərt ittihamlar

"Cahangir Əsgərov Azərbaycan vətəndaşlarına baha qiymətə bilet satır, burada pul qazanır, amma ölkədə heç nəyi yoxdur. Bu adamın malı, mülkü xaricdədir"



Aslan İsmayılov

lan reyslər isə AZAL-a verilsin. 2014-cü ilin sonunda Türk Hava Yollarının rəhbərliyi Azərbaycana gəlib Cahangir Əsgərova böyük bir mübahisə etdi. Cahangir Əsgərov istəyini həyata keçirmək üçün israr etmişdi. Belə olanda ona demişdilər ki, AZAL İstanbula buraxılmıyacaq. Bundan sonra o, geri çəkildi. Lakin şərt qoydu ki, Türk Hava Yollarının təyyarələrinin biletləri AZAL biletlərindən ucuz olmalıdır. Cahangir Əsgərov ucuz sərnişin daşımaları ilə məşğul olan aviaşirkətlər -Wizzair, PEGASUS-u da Azərbaycana buraxmır. Bu vəziyyətdən Azərbaycanda qazanan Cahangir Əsgərov, ölkə kimi isə Gürcüstandır. Xaricə getmək istəyən Azərbaycan əhəlinin yarısından çoxu Gürcüstanda gedərək oradakı aviaşirkət-

"AZAL prezidenti Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxır"

lərin ucuz biletlərini almaqla istedikləri ölkəyə uçurlar. Bu yaxınlarda Gürcüstanda idim. Orada sorğu apardım. Hər iki vətəndaşımızdan biri dedi ki, Tiflisə xarici ölkəyə uçaq üçün gəlib. Cahangir Əsgərov baha qiymətə bilet satmaqla Azərbaycan vətəndaşlarına zülm edir. Azərbaycan büdcəsinə gedən milyonların da Gürcüstanda büdcəsinə axınına yol açır. Bu inhisarçılıqdan böyük pullar qazanır".

Tanınmış hüquqşünas C.Əsgərovun Azərbaycan vətəndaşına münasibətinə də toxundu: "Cahangir Əsgərov Azərbaycan vətəndaşlarına baha qiymətə bilet satır, burada pul qazanır, amma ölkədə heç nəyi yoxdur. Bu adamın malı, mülkü xaricdədir. Onu Azərbaycanda vətəndaşının narazı olmağı, etiraz etməsi də əsla maraqlandırmır. O, Azərbaycan dilində danışmağı da özünə rəva bilmir. İş yerində hamı rus dilində danışanlardır. Cahangir Əsgərov Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxır, öz işçilərini ən ağır sözlərlə təhqir edir. Mənə bu barədə yazanlar var".

A.İsmayılov vəziyyətdən çıxış yolunu C.Əsgərovun tutduğu postdan uzaqlaşdırılmasında gördüyünü söylədi: "Cahangir Əsgərov kimi azərbaycanlıları sevməyənlər vəzifədə olmamalıdır. Bu sahədə inhisarçılıq götürülməli, dünyada aviadaşımalarla məşğul olan bütün şirkətlərə Azərbaycandan uçağa şərait yaradılmalı və ən əsası hava limanı AZAL-ın tərkibindən çıxarılıb digər bir şirkətə icarəyə verilməlidir. Belə hava limanı biletlərin qiymətindən deyil, uçuşların sayından qazanacaq. Belə olsa, Azərbaycanda təyyarə biletlərinin qiyməti enəcək, ölkəyə gələn turistlərin sayı da dəfələrlə artacaq. Bu gün bunun qarşısını alan AZAL-ın rəhbər işçilərinin, başda Cahangir Əsgərov olmaqla, acgözlüyüdür".

Qeyd edək ki, prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasında aviaşirkətlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırıqlar verib.

Bundan sonra Cahangir Əsgərov tariflərin yeni tənzimləmə mexanizminin işlənilib hazırlanmasını və aşağıda göstəri-

lən istiqamətlər üzrə AZAL-ın aşağı büdcəli sərnişindəşmə xəttinin (lou-kost istiqamətlər) yaradılacağını açıqlayıb:

- Bakı-Antalya-Bakı - bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;

- Bakı-İstanbul-Bakı - bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;

- Bakı-Moskva-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;

- Bakı-Dubay-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün bir uçuş.

Yeni reyslərin başlama tarixinin müxtəlif olması xidmət göstərilməsi üçün hava limanları ilə müqavilələrin imzalanması, xarici hava limanlarında icazələrin alınması kimi prosedür məsələlərlə əlaqədar olduğu da göstərilirdi.

Uçuşların "Embraer" təyyarələri ilə həyata keçirilməsinin də nəzərdə tutulduğunu bildirdilər. Qeyd olunurdu ki, bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindəşmə xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.

□ E.MƏMMƏDƏLİYEV

Sərnişinlər yeni metro kartlarından həm razı, həm də narazıdır...

Narazılıq bu kartların üstündəki sözlərin Azərbaycan dilinin qaydalarına uyğun olmamasından yanadır; **Firudin Cəlilov:** "Bir dövlət idarəsində dövlət dili düzgün işlədilmirsə, bu artıq ayıbdır..."

Avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi BakıKart və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılıb. Avqustun 15-dən sentyabrın 30-dək "Metrokart"ın girov dəyəri, sadəcə, gediş haqqı kimi istifadə olunacaq və metropolitendə "Metrokart" və "Bakıkart"ın birgə istifadəsi həyata keçiriləcək. Sentyabrın 30-dan etibarən "Metrokart"ın istifadəsi dayandırılacaq.

İlkin mərhələdə "BakıKart" yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 20 qəpikdir. Terminallarda bu növ kartların balansını artırmaq və Bakı Metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək. "Bakı Kart"ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti də 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür. "BakıKart Məhdud istifadə üçün" kart isə paytaxtın qonaqları üçün nəzərdə tutulub və qiyməti 20 qəpikdir. Bu növ karta

raq yüklənir. Əgər avqustun 15-dək "Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"ı köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə "Bakıkart"ı alıb istifadədə olan "Metrokart"ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim edərək bir ədəd "Metrokart"ın girov dəyərinə və ona yüklənmiş məbləği yalnız bir ədəd "Bakıkart"ı transfer edə bildirlərsə, indi "Metrokart"ın girov dəyəri, sadəcə, gediş haqqı kimi istifadə olunacaq. Sentyabrın 30-dan etibarən "Metrokart"ın istifadəsi dayandırılacaq.

Metroda apardığımız müşahidələrdən bəlli oldu ki metro istifadəçiləri hələ ki yeni karta öyrəşə bilməyiblər. Daha doğrusu, onu necə əldə edəcəklərini bilmir və nəzarətçi polisə ya-



xınlaşırlar. Nəzarətçi polislərin də çox vaxt onlara kobud cavab verdiyini və başlarından etdiyini deyirlər. **Mirzə Əliyev adlı metro istifadəçisi yeni kart almaq istəmə də, başı çıxmadığını deyirdi:** "Bu terminalın yanına biz sərnişinlərə kömək edəcək, başa salacaq bir nəfər qoysaydılar yaxşı olardı. Ən azından insanlar öyrənənə qədər kömək edərdilər".

Digər sakin Əkbər Quliyev isə Bakıda müvəqqəti qonaq olduğu üçün "Bakıkart məhdud istifadə üçün" olan kartı aldığına dedi: "Yeni dəyişiklik bizim kimi bir neçə günlük Bakıya gələnlər üçün yaxşıdır. Bəzən ele vaxt olurdu ki, iki manat karta verməyə pulumuz olmurdu. Həm sonra o kartı qaytaranda da götürməmək üçün deyirdilər ki, əzilib, üstü soyulub və sairə. Bu yaxşı oldu".

Digər istifadəçi Leyla Əhmədova da yeni kartları bəyə-

diyini dedi: "Kartımız evdə qalanda artıq kimdənə bizi keçirməsi üçün xahiş etmək məcburiyyətində qalmayacağıq. 20 qəpik verib müvəqqəti kart alaçağıq, sonra da atacağıq".

Qeyd edək ki, son günlər yeni metro kartlarında yazılan sözlərin Azərbaycan dilinin orfoqrafiyasına uyğun olmaması haqda söz-söhbətlər və müzakirələr səngimək bilmir. Müzakirələrdə kartın üzərində "alın", "istifadə edin", "zədələməyiniz" kimi ifadələrin Azərbaycan dilinin normasını və orfoqrafik qaydalarını kobud şəkildə pozduğunu bildirilir. Doğrudan da "BakıKart"ın arxasındakı xəbərdarlıq yazılarında ədəbi dilin normaları pozulub.

Diğər alim, türkoqol Firudin Cəlilov bildirdi ki, dövlət idarələrində dövlət dilinin düzgün işlədilməməsi ayıbdır: "Buna görə tək onları yox, dövlət idarəsində işləyib dövlət dilini də-

qiç bilməyən, dövlət dilində yazsa, danışsa bilməyən insanları qınayram və onların dövlət idarələrində işləməyini düzgün hesab etmirəm. Mən hələ neçə il bundan qabaq təklif etmişdim ki, dövlət qulluğuna götürülən şəxslər ana dilində imtahan verməlidir. Bir çox ölkələrdə bu tətbiq olunur. Bundan başqa, dövlət idarələrinin qabağındakı yazıları oxuyanda dəhşətə gəlirik. Xarici dildə düzgün yazsaqlar da, ana dilimizdə orfoqrafik səhvlərə yol verirlər. Bu kimi hallar çoxdur. Dükən və bazarlarda da biz bu cür səhvləri görürük. Dövlət dili dövlətin atributudur. Əgər onu düzgün işlətmirsən, elə bil ki, digər dövlət atributu olan bayrağın üç rəngi əvəzinə başqa bir rəng qoysan. Dövlətin atributunu təhrif etmək olmaz".

Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev də "Bakıkart"ın üzərindəki yazıların səhv olduğunu etiraf edib. O, APA-ya açıqlamasında səhvin aradan qaldırılacağını və növbəti kartın sifariş zamanı bu səhvlər olmayacağını bildirdi. Yeni kartları Türkiyə şirkəti istehsal edib və bu günə kimi 150 minə yaxın kart satılıb.

□ Günel MANAFLI Foto müəllifidir

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Qarabağ

ÜSAVAT
N 181 (6209) 19 avqust 2015



yox, onların həllindən xeyli əvvəl postsovet məkanında özünün hərbi-siyasi dominantlığını tam bərpa etmək maraqlandırır. Bu mənada Qarabağ məsələsinin çözümü dünyə düşmüş hesab oluna bilər.

Başqa sözlə, Azərbaycan məntiqlə Rusiyanın dominant olduğu Avrasiya İttifaqına üzv olsa belə, hətta ölkəmiz ərazisində yenidən rus hərbi bazaları qurulsun belə, Qarabağ probleminin ədalətli həllində işıq ucu görünməyəcək.

Məgər bu problem yara-

Moskvada baş vermiş, SSRİ-ni bərpa etməyə yönəlmiş QKÇP qiyamının bu gün 24 ili tamam olur. Düz 24 il öncə - 1991-ci il avqustun 19-da özamankı SSRİ rəhbərliyindəki konservativ qüvvələr, başda KQB sədri Vladimir Kryuqov olmaqla, Sovet imperiyasını qoruyub saxlamaq üçün sonuncu inadlı cəhdini elədi. Lakin onlar hakimiyyətdə cəmi üç-cə gün duruş gətirə bildilər, çünki SSRİ-nin çöküşü tarixi zərurət idi. QKÇP isə mərkəzdənqayma prosesini, sadəcə olaraq, sürətləndirdi, "müstəqillik paradı"na rəvəc verdi.

Həmin il oktyabrın 18-də Azərbaycan da Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil, SSRİ tərkibindəki inzibati sərhədləri daxilində öz müstəqilliyini rəsmən elan elədi.

Lakin QKÇP çevrilişi 24 ildir tarixin arxivinə verilərsə də, əfsuslar olsun ki, Kreml rəhbərliyində başqa ad altında (Avrasiya Birliyi) olsa belə, SSRİ-ni reanimasiya etmək planlarından əl götürülməyib. Onu da nəzərə alsaq ki, Rusiyaya 15 ildir elə məhz KQB zabiti Vladimir Putin rəhbərlik edir, o zaman təhlükənin ciddiliyini qəribçiliyə salmağa dəymir.

Bu təhlükə həm də Dağlıq Qarabağ problemi təmsalında sovet dönməndən qalma ağır miras malik Azərbaycanca ünvanlanıb. Aydın-

dır ki, QKÇP-çilərin istəyi baş tutsaydı, Qarabağ məsələsi əvvəlki qaydada konservləşdiriləcəkdi, yəni ədalətli şəkildə həllini tapaçaqdi. Ən azı ona görə ki, SSRİ olsun, ya Rusiya - fərq eləməz hər iki halda münaqişənin "memarı" dəyişməz qalır - Moskva.

Azərbaycan Putinin Avrasiya İttifaqına daxil olarsa, yenə hər şey paytaxt Rusiyadan asılı olacaq. Moskva isə dəfələrlə deyildiyi və təsdiqləndiyi kimi, bu ixtilafın həllində maraqlı deyil, nədən ki, onun hesabına həm Ermənistan, həm də Azərbaycana ciddi nəzarət imkanlarını təmin edir.

Nəzərə alsaq ki, Kremlin İrəvana təsir rıçaqları 24 il öncə olduğu kimi indi də real və ciddidir, münaqişə boyu

QKÇP qiyamı və Qarabağın dünyə düşən taleyi

SSRİ-nin Avrasiya Birliyi adı altında bərpası 24 il öncəki ideyanı dirçəltməyə yönəlib ərazi bütövlüyümüzə yaxşı heç nə vəd eləmir; Bakı əlverişli regional və beynəlxalq şərtlər yetişənədək Rusiyaya qarşı "balanslı siyasət"i davam etdirmək zorundadır...

ciddi olub, o zaman məntiqlikə deyil ki, Moskva istəsəydi, Azərbaycan Avrasiya Birliyinə daxil olmadan da prob-

lemi yoluna qoyardı. Bunu indiyədək etməyibse, Avrasiya Birliyi tərkibində edəcəyi inandırıcı deyil.

Hərçənd Kremlin "danışan dillərindən" biri, Rusiyadakı "Avrasiya Hərəkatı"nın lideri Aleksandr Duqin bu yaxınlarda iddia eləmişdi ki, Qarabağ məsələsinin həlli məhz Avrasiya Birliyi müstəvisində, Azərbaycanla Ermənistanın hər ikisi orada təmsil olunacağı təqdirdə mümkün ola bilər.

Təbii ki, ilğımdır. Çünki artıq vurğulandığı kimi, buna bənzər müstəvi SSRİ dönməndə bir dəfə olub, fəqət erməni separatçılığının kökü kəsilməyib, rəsmi Moskva Azərbaycana, hətta Türkiyəyə qarşı 1-ci Pyotr dövründən qalma "erməni kartı"ndan imtina etməyib.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsi daxil, Güney Qafqazda qızıqdırdığı etnik-ərazi konfliktlərində başlıca məqsəd əlbəttə ki, bölgədə hərbi cəhətdən həmişəlik möhkəmlənmək, Qərbin, NATO-nun, demokratiyanın regiona daxil olmasını əngəlləməkdir. Bundan ötrü rəsmi Moskva öz qonşularını üstəlik, davamlı şəkildə təhdid edir, bölgəni (münaqişə tərəflərini) silahlandırmaqda davam edir, eyni zamanda Güney Qafqazın üç ölkəsində özünün "5-ci kolon"çularını fəallaş-



dirmağa səy edir.

Rusiya öz periferiyası boyu, ələlxusus da strateji əhəmiyyətli Xəzər hövzəsi və Güney Qafqazda hərbi cəhətdən möhkəmlənmək, hətta yeri gələndə bundan ötrü bağlanan hərbi bazalarını təzədən açmaq və ötən saylarımızın birində qeyd elədiyimiz kimi, bölgəyə hərblə qayıtmaq planlarından əl götürməyib. Rusiyanın tərk etdiyi Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşdığı barədə yayılan sensasiyalı məlumat da bu qəbildən sayıla bilər.

Hər şeydən göründüyü kimi, Rusiyanı əslində konfliktli məsələlərin həlli

nanda Azərbaycanda (Xankəndi, Qəbələ, Gəncə, Lənkəran və s.) Rusiya hərbi bazaları mövcud deyildi ki? Zaman göstərdi ki, onların Azərbaycana xeyri yox, ziyanı var. Xocalı soyqırımında iştirak eləmiş qüvvələrdən biri isə məhz Rusiyanın Xankəndindəki 266-cı motoatıcı alayının hərbləri olmuşdular...

Demək, Azərbaycan Qarabağ münaqişəsinin çözümü üçün əlverişli regional və beynəlxalq şərtlər yetişənədək Rusiyaya münasibətdə məsafəli, "balanslı siyasət" davam etməli, paralel olaraq NATO üzvü qardaş Türkiyənin də dəstəyi özünün hərbi qüdrətini durmadan artırma- lıdır.

Keçmiş "əfqan" döyüşçülər Qarabağdan qayıtdı



Bir neçə gün əvvəl cəbhə bölgələrinə yollanmış Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Bakıya dönüb. Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, bir həftə davam edən səfər çərçivəsində keçmiş beynəlmiləli döyüşçülər hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhalisi ilə görüşüb, düşmənlə təmas xəttində xidməti şəraitlə tanış olub, gənc əsgərlərlə müxtəlif hərbi peşələr üzrə nümunəvi dərslər keçib və əllərinə silah alaraq Vətən müdafiəçiləri ilə birlikdə ön səngərdə gecə döyüş növbəsində durublar.

Dəfələrlə Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin pozulduğunun şahidi olan vətənpərvər oğullar düşmənin susdurulmasında da yaxından iştirak ediblər. Şəhidlər Xiyabanını ziyarətlə başlayan cəbhə bölgələrinə səfərin iştirakçıları Şəmkir şəhərində Əfqanıstan müharibəsinin fəal döyüşçülərindən olan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov qarşılayıb. O, bu səfərin həm hərbi hissələrin şəxsi heyətinin, həm də yerli əhalinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynayacağına əminliyini bildirib.

Səfərin iştirakçıları Tovuz, Qazax, Gədəbəy, Ağdam, Tərtər, Goranboy bölgələrində, ön səngərlərdə olublar.

"Azərbaycan Əfqanıstan Veteranları" İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Məhəmməd Vəliyev səfər təəssüratlarını bölüşərək qeyd edib ki, bu səfər unudulmaz və yaddaqalan tarixi hadisəyə çevrilib: "İlk növbədə milli ordumuzun qüdrətlənməsinin, əsgəri xidmət üçün gözəl şərait yaradılmasının, Azərbaycan əsgərinin döyüş ruhunun, vətənpərvərlik hissəsinin necə yüksəldiyinin şahidi olduq. Cəbhəboyu yaşayış məntəqələrində görüşlər zamanı ordu ilə xalqın monolit birliyinə bir daha əmin olduq. Həqiqətən xalq öz ordusuna inanır, ordu isə xalqın etimadını Vətənə sədaqətli xidməti ilə doğruldur".

Əfqanıstan müharibəsindən iki "Qırmızı Döyüş Bayrağı" ordeni ilə Vətənə qayıtmış ehtiyatda olan zabit Şakir Əhmədov, "Qırmızı Ulduz" ordenli Əbülfət Hüseynov, "İgidliyə görə" medalı ilə təltif olunmuş Mehdiyeddin Rüstəmov və başqaları yenidən cəbhə bölgələrinə qayıtmaq, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda son döyüşlərə atılacaq Vətən müdafiəçiləri ilə birlikdə Qarabağa zəfər yürüşündə xilaskar döyüşçü kimi iştirak etmək arzusunda olduqlarını bildiriblər.



Əli Məsimli

“Payızda maaş krizisi olacaq” xəbərinə ekspert şərh

Əli Məsimli: “Dünya bazarında neftin qiymətinin bir dollar aşağı düşməsinə görə büdcə 26,5 milyon dollar itirir”

“Sentyabr ayından etibarən ölkədə maaş və pensiyaların verilməsi ilə bağlı ciddi kriz yaşanacaq. Avqust ayında əhalinin ödənişləri bütün resurslar işə salınmaqla ünvanına çatdırılsa da, qarşıdakı dövərdə problemlər gözlənilir”. Bu barədə adının çəkilməsini istəməyən mənbədən “Yeni Musavat”-a məlumat verilib. Mənbənin dediyinə görə, neft gəlirlərinin kəskin şəkildə azalması ilə əlaqədar olaraq ölkəyə valyuta daxil olmasında problemlər yaranıb ki, bu da əhalinin maaş və pensiyalarının ödənişində çətinliklər yaradır.

Bu barədə yayılan məlumat nə qədər əsaslıdır? Azərbaycanın ehtiyatları bu problemi həll etməyə imkan verirmi?

İqtisadçı ekspert, deputat Əli Məsimli bu haqda danışarkən qeyd etdi ki, büdcədən maliyyələşən dövlət sektorunda maaş problemi olmayacaq: “Bu suala büdcədən maliyyələşən dövlət sektorunun, dövlət müəssisələrinin və özəl sektorun təmsalində ayrıca baxmaq lazımdır. Bu il neftin qiyməti büdcə proqnozlarında nəzərdə tutulan 90 dollardan təqribən 2 dəfə aşağı səviyyədədir. Manatın 21 fevral devalvasiyasına qədər apardığımız hesablamalara görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsinin hər dollarına görə büdcə 26,5 milyon dollar itirir. Devalvasiyadan sonrakı kursla bu rəqəm bir qədər artıb alınır. 2015-ci ilin 19,4 milyard manatlıq büdcə gəlirlərinin 10,4 milyard manatı və ya 53 faizindən çoxu Neft Fondundan transfertin payına düşəcək”. **Ə.Məsimli bildirdi ki, dünya bazarında neftin qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, Neft Fondundan transfer qarantisi olunmuş məbləğdir:** “Həmin məbləğ 2015-ci ilin büdcəsinin müdafiə olunan xərc maddələrini örtmək, yeni əmək haqqı, pensiyaya ayırmalar, sosial ödənişlər üçün yerli olduğu üçün, neftin qiymətindən asılı olmayaraq bu il hökumət təkə Dövlət Neft Fondundan transferlər hesabına büdcə çərçivəsində götürdüyü sosial öhdəlikləri yerinə yetirə biləcək. Yeni dövlət sektorunda çalışanların əmək haqlarının verilməsində, eləcə də pensiya və digər ödənişlərin reallaşmasında problem olmayacaq. 2015-ci ilin dövlət büdcəsinin gəlirlərinin 4,8 milyard manatı və ya 25 faizi Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan daxil olmalıdır”. **Deputat əlavə etdi ki, büdcə gəlirlərinin 1,6 milyard manatı və ya büdcə gəlirlərinin 8 faizindən artığı Gömrük Komitəsi xətti ilə formalaşacaq. Vergilər Nazirliyi xətti ilə neft sektorundan daxil olmalıdır isə 2,3 milyard manat və ya büdcə gəlirlərinin 12 faizə yaxınıni təşkil edəcək:** “Deməli, neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin 88 faizə qədər hissəsinə birbaşa yox, dolayısı ilə təsir edəcək. Amma həmin 12 faizlik və ya 2,3 milyard manatlıq hissəsinə birbaşa təsir göstərəcək və onu 1-1,4 milyard manata qədər azalda bilər. Yeni bu halda əgər 2015-ci ildə neftin qiyməti orta hesabla 50 dollar ətrafında olarsa, onda manatın devalvasiyasının nəticələrini nəzərə almadan büdcəyə 1 milyard manatdan bir qədər artıq, devalvasiya nəzərə alınmaqla təqribən 1,4 milyard manat, yeni büdcə gəlirlərinin təqribən 7 faizi məbləğində az vəsait daxil olacaq. Amma işlər düzgün təşkil olunsay, manatın 21 fevral 2015-ci il tarixdə baş verən devalvasiyası nəticəsində qiymətlərin dəyişməsinin multiplikativ effekti kimi büdcəyə bundan xeyli çox əlavə vəsait daxil ola bilər. Bir sıra dövlət müəssisələrinə, xüsusən də özəl sektora gəldikdə isə hansı şirkətlər, müəssisə və təşkilatlar öz iş ahəngini əvvəllər olduğu kimi davam etdirir, onlarda məaşların verilməsində problem olmayacaq. Lakin hansı qurumların maliyyə imkanları zəifləyibse, təbii ki, bu qurumlarda problemlər, o cümlədən əmək haqlarının gecikməsi halları da ola bilər”.

□ **E.PAŞASOY**

Siyasi partiyalar parlament seçkilərinə hazırlıq işlərini sürətləndiriblər. Artıq bir sıra müxalifət partiyaları deputatlığa namizədlərinin ilkin siyahısını da hazırlayıblar. Müxalifətin ən ciddi problemlərindən biri isə maliyyə çatışmazlığıdır. Partiyaların rəhbərliyi də seçkilərə sərf etmək üçün maliyyə resurslarının olmadığını bildirirlər.

Musavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı maliyyə vəziyyətinin ürəkəçən olmadığını bildirir: “Musavat dövlət büdcəsindən maliyyələşməyən partiya. Musavatın fəaliyyəti onun üzvlərinin verdiyi üzvlük haqqı və ianələrdən asılıdır və onunla idarə olunur. Deputatlığa namizədlər isə özlərinin maliyyə vəsaitlərinə əsaslanırlar. Partiyanın hansısa namizədə maliyyə dəstəyi vermək imkanı yoxdur. Musavat Partiyası tərəfindən namizədliyinə irəliləməyi istəyən insanlar bunu hökmən nəzərə alırlar və hər kəs öz seçki kampaniyası üçün vəsaiti özü tapmalıdır”.

Seçkilərdə qələbə üçün pulun bir nömrəli əhəmiyyət daşıdığı barədə deyilənləri isə G.Aslanlı bölüşür: “Pul çox şeyi həll edir, amma hər şeyi həll eləmir. Namizəd olmaq, qələbə qazanmaq üçün öncə insanın nüfuzu olmalıdır. Nüfuzu olmayan insanın nə qədər pul xərcləməsindən asılı olmayaraq onun xalq tərəfindən seçilməsi mümkün deyil. Sadəcə, Azərbaycanda seçki demokratik keçirilmədiyi üçün, deputat mandatlarının satıldığı barədə ortaya çıxan Güler Əhmədov məsələsinə də nəzərə alsaq, kimlərsə mandatı pulla almaq haqqında düşünə bilər. Amma yalnız pul vasitəsilə seçilmək mümkün deyil. Demokratik seçkilərdə ilk olaraq insanın nüfuzu, onun təmsil olduğu təşkilatın nüfuzu, seçki kampaniyasını necə aparması dayanır. Vəsaitin rolu üçüncü-dördüncü sırada gəlir”.

Partiya deputat seçkiləri üçün nə qədər vəsaitin lazım olduğuna gəldikdə, G.Aslanlı



Müxalifətin yaralı yeri-pulsuzluq...

Seçkidə partiyalara nə qədər pul lazımdır?

dedi ki, bu, namizədlərin sayından asılıdır: “Kənd rayonlarında seçkilərdə xərclər daha yüksək olur. Çünki gediş-gəliş və digər bu kimi məsələlərə daha çox vəsait xərclənir. Bir namizəd üçün orta hesabla minimum beş min manat xərc tələb olunur”.

Seçki Məcəlləsində deputatlığa namizədin maksimum nə qədər vəsait xərcləməsinə icazə verildiyinə gəlincə, seçki mütəxəssisi bildirdi ki, Seçki Məcəlləsinin 156.1-ci maddəsində deputatlığa namizədin seçki fondunun 500 min manatdan çox olmasına qadağa var.

AMİP katibi Elşən Mustafayev isə bildirdi ki, təmsil olunduğu təşkilat seçkiyə partiya olaraq gətirdiyi üçün partiyanın vahid seçki hesabı açılacaq. Təbliğata və təşviqata xərclənəcək vəsaitin partiyanın həmin seçki hesabından xərclənməli: “Bu seçki hesabına maliyyə vəsaiti deputatlığa namizədlərin özünün, onların tərəfdarlarının, eyni zamanda parti-

yanın təəssübkeşlərinin verəcəyi ianələr əsasında formalaşacaq. Hakimiyyətin bir çox namizədləri seçki kampaniyasına milyonlarla vəsait xərcləyirlər. Müxalifətin yüksək məbləğ xərcləməsi imkanı yoxdur. Təcrübə göstərir ki, müxalifət namizədləri çox az vəsaitlə həmin o milyonlarla xərc çəkən namizədlərdən çox səs toplayırlar. Sadəcə, seçki komissiyalarında bu qələbəni hüquqi cəhətdən rəsmiləşdirmək bəlli səbəblərdən mümkün olmur. 1 noyabr seçkilərində də biz az vəsaitlə daha güclü, daha keyfiyyətli kampaniya qurmağı qarşımıza məqsəd qoymuşuq”.

Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə nəzər saldıq və hazırda seçkilərə start verildiyi bir vaxtda maraqlı olan bəzi məqamları araşdırdıq. Məlum oldu ki, namizədin seçki fonduna bələdiyyələr, bələdiyyələrin təsisçisi olduğu qurumlar, dövlət təşkilatları, xarici hüquqi və fiziki şəxslər pul köçürə bilməzlər.

Eyni zamanda xeyriyyəçi təşkilatların fonda ianə ayırmaları qanunvericiliklə yasaq edilir. Fonda namizədin özü, eləcə də ayrı-ayrı vətəndaşlar, Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər pul köçürə bilərlər. Namizəd öz fonduna şərti maliyyə vahidinin 2 min misli, hər bir vətəndaş şərti maliyyə vahidinin 150 misli, hüquqi şəxslər şərti maliyyə vahidinin 2500 misli həcmində pul köçürə bilərlər. Qanunvericilikdə təsbit olunub ki, deputatın seçki fondu şərti maliyyə vahidinin 75 min mislindən artıq ola bilməz. Bundan başqa,

dövlət tərəfindən də deputatlığa namizədlərin seçki fonduna vəsait köçürülür. Ancaq bu məsələ namizədlərin qeydiyyatı başa çatdıqdan sonra müəyyənləşir və Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilir. Prosedur belədir ki, dövlət büdcəsindən seçkilərə ayrılan vəsaitin müəyyən hissəsi namizədlər arasında bölünür. Deməli, namizəd nə qədər çox olarsa, onun seçki fonduna dövlət tərəfindən ayrılan vəsait o qədər azalacaq.

Maraqlı məqamlardan biri də normal seçki təbliğatı aparmaq üçün bir namizədə lazım olan vəsaitin miqdarıdır. Bir sıra ekspertlər bununla bağlı müxtəlif rəqəmlər söyləsələr də onların söylədiklərindən orta qərarə gəlmək olar ki, bir namizədin normal şəkildə təbliğat kampaniyasını aparması üçün təxminən 130-150 min ABŞ dolları həcmində vəsait lazımdır.

□ **Etibar SEYİDAĞA**

Dəmir seyfdən 60 min manatı kim oğurlayıb? “Saxta pasport işi” yekunlaşdı, ağır cəzalar verildi...

Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnarə Şəkinskayanın və övladlarının sərhədi qanunsuz keçmələrinə köməklik göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının prosesi izləyən müxbirin verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə görə, təqsirləndirilənlərdən Namiq Camalova 8, Pənah Dadaşov və Raqub İsbəndiyarovun hər birinə 3 il, digərlərinə (Saçlı Həsənova, Zeynəb Cəfərova, Şəfiqə Bağirova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərova) şərti cəza verilib.

Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər Saçlı Həsənova, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağirova, Pərvin Dadaşov, Rəvanə Dada-

şova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov, Pənah Dadaşov və Ənnab İsgəndərova.

Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə girdilər. Bu məqsədlə G. Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən



istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin sədri Ələvət

Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub. Onların cinayət işi ayrıca icraata verilib. Hazırda həmin cinayət işi üzrə ibtidai istintaq aparılır.

Qeyd edək ki, Emin Şəkinski Azərbaycan Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin rəisidir.

"A.M.A.Y. Abdulla"ya "fuflo"ya

görə 14 il cəza istəndi

Abdulla Abdullayev: "Mənim hökmümü bitirin, nə verirsiniz verin, qurtarın"

Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Əfqan Hacıyevin sədrliyi ilə "A.M.A.Y." ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmməd-xanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Təqsirləndirilən şəxslərin vəkillərinin məhkəmə prosesinə gecikməsi A.Abdullayevin etirazına səbəb olub: "Bunlardan ədalət gözləməyin. Heç olmasa siz ədalətli olun, məhkəməyə vaxtında gəlin. Leqallaşdırma ittihamı üzrə sübutlar siyahısını bizə təqdim edin ki, biz də müdafiəmizi qura bilək".

Hakim buna belə reaksiya verib: "İşin icində nə var odur, başqa necə nə yoxdur".

A.Abdullayev buna etiraz edib: "İttiham ittiham deyil, "fuflo"dur. Buna repressiya deyək, o, ittiham deyil. Həm də bu gün mənim hökmümü bitirin, nə ve-



rirsiniz verin, qurtarın".

Bundan sonra dövlət ittihamçısı çıxış edib. O, A.Abdullayevə 14 il, digər təqsirləndirilənlərin hər birinə - Heydər Rzayev, Mehman Məmməd-xanlı, Elşən Novruzov və Vidadi Qurbanova 10 il, Nadejda İsmayılova isə 9 il iş istəyib.

Proses avqustun 25-də davam etdiriləcək. Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənim-səmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilib.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zəmindədir. A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil

olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun məlumatı zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənim-səmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan "Birlikbank" ASC-də açdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu "A.M.A.Y." MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənim-səməsində sübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

□ E.MƏMMƏDƏLİYEV

Pampersli göy gölməçə

Samir SARI



Yox, əziz həmvətənlər, burdan o tərəfi yoxdur. Uzun illər bu camaatın gələcəyinə dair optimist oldum, çoxlarına qoşulub "hər şey yaxşı olacaq" dedim, "əslində biz elə deyilik, öz iradəmiz əlimizdə olsa başqa cür olarıq" yazdım, amma axır ki, gəlib pessimistlərə qoşuldum.

Bu gedişlə bizdən, türkün sözü, bir cacıq olan deyil. Gediş də həmin gedişdir, gəldiyi kimi də gedir - nə bir addım sağa, nə bir addım sola, nə də irəli, eynən geriye.

Biz ki bir həftənin içində "Azərbaycanın incisi" adlandırdığımız, arsız-arsız İsveçrə gölləri ilə müqayisə etdiyimiz Göygölü ayaqaltıya, subaşına, zibillənənə çevirdik, meşəsinə pampers, suyuna plastik su qabı tozladıq ha, özbaşına olsaq, bizdən 100 il sonra da təmizliyə, nizam-intizama riayət edən olmaz.

Allah qoymasa, hələ uzun illərin yasağından sonra xalqın üzünə açılan "dağlar incisi"ni ziyarətə gedənlər nisbətən imkanlı təbəqədir - gəzməyə məşinləri, səyahətə xərcləməyə pulları var, pis-yaxşı, vəzifə, mövqə yiyəsidirlər, deməli, ali təhsilləri də var, ziyalı sayıla bilərlər. Bunlar da uşağın ombasından açdıqları p...lu pampersi meşəyə atırlarsa, ta başqalarından nə gözləyəsən. İlk yağışda o pamperslərdəki şey maddənin itməməsi, bir şəkildən başqa şəkildə düşməsi qanununa uyğun olaraq yağış suyuna qarışacaq, axıb Göygölün göz yaşı kimi duru suyuna qarışacaq, qızıl balıqların ləzzətli təamına çevriləcək.

Hələ tək pampers deyil ki... Allah bilir, nə qədər adam tənhiyəyə özünü kolun dalına verib, seçib batırmaq dibi qoymayıb.

Göygölü ziyarət edən mərifətli adamlar İmamzadəyə and içirlər ki, istirahət zonasında 200-ə qədər zibil qabı qoyulub, hər kəs əlindəki zibili, 10-15 saniyə əlində saxlamaqla, 40-50 metr artıq yeriməklə zibil qabına ata biləmiş. Amma elə şey olarmı? Pampers uşağın dalından çıxaran kimi də yaxınlıqdakı ağacın dibinə vızıldatmadın, bunun nəyi istirahət oldu? Bakıdan, Gəncədən basa-basa bura gəlmişik ki, yerdən qarız-yemiş qabığı toplayaq? Pivəni içmişik, qabını 20 metr o tərəfdəki qaba atmaq üçün indi qımzanıb yerimizdən qalxaq? Ta nə oldu? Bu işə baxan təmizlikçilər var, canları çıxsın onlar eləsin. Müftə maaş vaaaaar?

Biz buyuq. Yüzdə 99 pintiyik. Yox, öz evimizdə, həyətimizdə çox səliqə-sahmanlı, təmizliyə fikir verənik, dibçəkdə gül bəsləyərək, qızılqul kolları becərərək, amma iki addım o tərəfdə, küçədə başqa cürük. Çünki küçənin bizə dəxli yoxdur. Küçə, park, yol-riz hamınıdır, oranı batırmaq olar.

Öz xasiyyətimizi bildiyimizdən idi ki, Göygöl yenidən xalqın üzünə açılarda bir çoxları deyirdi, bu tökülmüşlərimizin əxz etdiyi vərdişlərlə oranı qısa müddətdə zibilləyəcəyik. Etiraz edənlər də vardı, deyirdilər, bax, belə deyirsiniz deyə, hökumət də camaatı Göygölə buraxmır.

İndi yaxşı oldumu? Vallahi, özbaşına qoyulsa, müdaxilə edilməyə, üzünə payıza o Göygöl göy gölməçəyə çevriləcək.

Bəs nə etmək olar? Çıxış yolu var: cərimə. İctimai yerlərdə özünü pinti aparan insanları yüksək məbləğdə cərimə eləmək lazımdır - səyahətə, istirahətə xərclədikləri pulun bir misli qədər. Canları çıxsın, ödəsinlər. O qədər pulu verəndən sonra ya qaxılıb xarabalarında oturacaqlar, ya da gəlib ətrafı zibilləməyəcəklər.

Elə bilirsiniz, dünyada səliqə-sahmanın, nizam-intizamın simvolu sayılan xalqlar, məsələn, almanlar, yaponlar dib-dəhnədən, dədə-babadan belə olublar? Xeyr. Onları sət qanunlarla minə-minə gətirib bu cür ediblər.

Adi bir misal deyim. Avropa Oyunları zamanı ilk günlər Bakıda "sarı zolağ"ı eyninə alan yox idi, basib-keçirdilər. Yol polisləri 2-3 min sürücünü cərimələyəndən sonra hamı gördü ki, ey dadi-bidad, o andıra qalmış sarı xəttin o biri üzü ilə məşin sürmək baha başa gəlir, ondansa tıxacda yavaş-yavaş sürmək daha sərfəlidir. Bu üzəndən idi ki, oyunların başa çatmasından 1 ay keçmişdi, hələ də sarı zolağa keçən yox idi.

Bizimki budur: cəriməyə düşək, xərc-xəsəratə məruz qalaq, ağılımız başımıza gəlsin. Yalnız bu cür sanksiyalarla bizi nizam-intizamlı, səliqə-sahmanlı etmək olar, yoxsa - əsla.



"Lexus" müəmmalı intihar: 22 yaşlı gənc öldü

Avqustun 18-nə keçən gecə Bakı şəhərinin Nərimanov rayonunda dəhşətli hadisə baş verib.

Lent.az xəbər verir ki, saat 01:30 radələrində Oqtay Şamilzadə küçəsində yerləşən çoxmərtəbəli binanın qarşısında dayanmış və mühərriki işlək vəziyyətdə olan "Lexus" markalı avtomobilin yanından 1993-cü il təvəllüdü Yusif Yusif Tofiq oğlunun meyiti tapılıb.

Həmin avtomobilin arxa oturacağından isə 19 yaşlı olan Rəyanə adlı qız huşsuz vəziyyətdə aşkarlanıb. Gənc qız dərhal Klinik Tibbi Mərkəzə çatdırılıb.

İlkin araşdırmalar nəticəsində gənc qızla oğlanın intiharına səbəb etdikləri məlum olub.

O da məlum olub ki, "Lexus" markalı avtomobil Y.Yusifliyə məxsus olub və o, yaxınlıqda yerləşən binanın 11-ci mərtəbəsində yaşayıb.

Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Bəzi jurnalistlər Cavid Hüseynovun zəminə buraxılmasını istəyir

Həbsdəki futbolçunun vəkili: "Avropa Şurasının baş katibi istintaqa təzyiq edir"

"Təəssüf hissi ilə qeyd etməliyəm ki, mərhum Rasim Əliyevin jurnalist peşəsi ilə əlaqədar deyil, məişət zəminində baş vermiş davada ölümü faktını Avropanın bir sıra yüksək vəzifəli şəxsləri hüquqi savadsızlıqdan və ya hansısa maraqlardan irəli gələrək siyasiləşdirməyə cəhd edirlər. Bu da istintaqa təzyiq göstərərək, müdafiəçisi olduğum Cavid Hüseynovun vəziyyətinin ağırlaşmasına və istintaqın qabaqcandan bəlli olan istiqamətə meyillənməsinə səbəb olur. Bunların içərisində Avropa Şurasının baş katibi Turbyörn Yaqland kimi nüfuzlu bir şəxsin bəyanatı xüsusilə təəssüf doğurur".

"Report"un məlumatına görə, bunu "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov bildirib.

O qeyd edib ki, hələ ibtidai istintaqın gətirdiyi bir dövrdə və hadisələrin əsl motivlərinin tam bilinmədiyi bir mərhələdə, məsələn məhz "jurnalist ölümü" kimi səciyyəli Avropa Şurasının baş katibinin yüksək tribunalarından hadisə tərəflərindən yalnız birinin mövqeyinə uyğun bəyanatlar səsləndirməsi istintaq orqanlarının psixoloji təzyiq altında fəaliyyət göstərəcəyinə səbəb olur: "Mən cənab Yaqlandın belə məsuliyyətsiz və tələsik davranışını yalnız onun ixtisasca iqtisadçı olması və hüquqi bilgilərinin lazımı səviyyədə olmaması ilə əlaqələndirirəm. Əks halda, o bilməli idi ki, onun Avropa Şurasına üzv dövlətlərin məhkəmə-hüquq

sistemində təzyiq edən belə bəyənətlər, qulluq səlahiyyətlərinin aşılması faktıdır və bütün beynəlxalq hüquq normalarının ("Ümumdünya İnsan Haqları Bəyannaməsi"nin 7 və 11-ci maddələrinin, BMT-nin "Mülki və Siyasi Hüquqlar Haqqında" Paktının 14.1 və 14.2 maddələrinin, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1 və 6.2 maddələrinin; və nəhayət Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsinin) onun tərəfindən kobud surətdə pozulması halıdır.

Onun bu davranışının, hüquqlarını müdafiə etdiyim şəxsin istintaqına təzyiq göstərdiyini və vəziyyətinin ağırlaşmasına səbəb olduğunu, eləcə də onun gələcək professional karyerasına əhəmiyyətli ziyan vurduğunu nəzərə alaraq, Turbyörn Yaqlandın məhkəməyə verilməsi ilə



Cavid Hüseynov

bağlı lazımı sənədlərin toplanmasına başlamışam".

A.Məmmədov əmin olduğunu bildirib ki, jurnalist Rasim Əliyevin ölümü hərtərəfli araşdırılacaq və günahkarlar öz layiqli cəzalarını alacaqlar. Qeyd edək ki, Cavid Hüseynovun zəminə buraxılması ilə bağlı bir qrup media təmsilçisi prezidenti İlham Əliyevə və baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə deyilib: "Cavid Hüseynovun vətənpərvərliyini, bayraq sevgisini, onun ittiham olunduğu maddənin ictimai təhlükəliliyinin az olmasını nəzərə alaraq, futbolçunun məhkəmə hökmünə qədər zəminə buraxılmasına yardımçı olmanızı xahiş edirik".

Ermənilər Xerson və Krimda iki azərbaycanlı iş adamını öldürüb

Milis ermənilərdən ikisini dərhal saxlasa da, sonradan azad edib

Ukrayna ərazisində daha iki azərbaycanlı iş adamının qətlə yetirildiyi bəlli olub. Öldürülən azərbaycanlılardan biri 1987-ci il təvəllüdü Azərbaycan vətəndaşı Rəhil Mehdiyevdir. Bu barədə APA-ya onun atası Əbdürrəhman Mehdiyev məlumat verib.

O, ailəsi ilə birlikdə Ukraynanın Xerson vilayətində yaşamış oğlunun ötən həftə hazırda Rusiyanın nəzarətində olan Krimin Yalta şəhərində qətlə yetirildiyini bildirib. Ata oğlunu ermənilərin öldürdüyünü söyləyib.

Oğlunun Xersondan



Krım artıq bir neçə ildir ticarət məqsədilə getdiyini deyən Ə. Mehdiyev hadisənin təfərrüatını danışdı: "Yaltada onun ticarət ob-

yektı vardı. Yaxınlıqda daha bir azərbaycanlının da ticarət obyektı olub. Onların qonşuluğunda isə ermənilərə məxsus obyektlər var imiş. Həmin gün iki erməni oğlunun qonşuluğundakı azərbaycanlı gəncə sataşdılar. Oğlum dərhal buna etiraz edib. Ermənilər gözlənilmədən oğluma hücum ediblər. Bu zaman daha

bir neçə erməni onlara kö-

məyə gəlib və oğlumu tək-ləyiblər. Onun boynunun arxasına çoxsaylı bıçaq zərbələri endiriblər və oğlum yerində keçinib. Yalta Şəhər Polis İdarəsinin işi aparan müstəntiqi mənə dedi ki, oğlum ona hücum edən iki erməniyə tərksilahlı olaraq əllərindəki bıçaqları alıb, onu vuranlar isə sonradan kömə-

saxlanılan şahidlərdən biri etiraf etdi ki, həmin vaxt qardaşım bunun səbəbi ilə maraqlanmaq istəyəndə üstünə tökülüb, onu döyə-rək əvvəlcə onurğa sütunu sındırıblar, sonra da boğazını kəsərək öldürüblər. Onlar bunu Luqasyanın sifarişi ilə etdiklərini etiraf ediblər. Luqasyan burada çox tanınmış adamdır və digər biznesmen qardaşı ilə birgə azərbaycanlılara, türklərə nifrəti ilə seçilir".

İ. Nuruşov qeyd edib ki, istintaq məhz erməni generalı və onun respublika Daxili İşlər Nazirliyindəki əlaqələrinə görə işin açılmasını ləngidir: "Biz ölkə rəhbərinə, Baş Prokurorluğa azərbaycanlılar adından müraciət hazırlayıq".

Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əlimardan Kərimov isə sayta bildirib ki, qətlərlə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi ilə birlikdə yerli hüquq-mühafizə orqanlarına ciddi etirazlarını bildiriblər: "Xüsusilə Xersondakı cinayətin ört-basdır edilməsinə görə rəsmi qurumlara iradlarımızı çatdırmaq istəyiblər. Sonradan milis tərəfindən etiraza da qalxacağıq".

Kişilər!!! Axırcı şans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanca, nə də xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düyünlərin amala gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyünməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəliyi)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalqlar və ağrılaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda iken və yuxudan qalxanda qan təzyiqinin yüksək qalması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunların dərmansız müalicəsi

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.

Əyləncəli, sürətli, asan!

Speak English

Klassik metodlardan fərqli olaraq, Siz passiv deyil, aktiv dinləyicisiniz!

Kursumuzun sizə vəd etdiyi bacarıqlar:

- ✓ İlk dərindən son dərəcə qədər ingiliscə danışmaq
- ✓ Sözləri əzbəzləməklə deyil onları istifadə edərək öyrənmək
- ✓ Danışaraq sürətli qrammatika bilgisi əldə etmək!
- ✓ Əla tələffüz və güvənlə danışmaq
- ✓ Real ingiliscə söhbətlər

BONUS ENGLİS EXPLOSION

dərsləri kursunuz tərafından tələb etdiyiniz HƏDİYYƏ OLUN

Bakı şəhəri, Bünyat Sərdarov küç 2, ev 2, (012) 492 61 75; (051) 433 46 87; (070) 806 5 (İçəri Şəhər metrosu, İran səfirliyinin yanı)

Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyanın məşhur "Karl Etorts" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gözləmədən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34



Yol polisi binalardakı gizli radar məsələsinə aydınlıq gətirdi

Yol polisi Bakıda yaşayış binalarında gizli radarların quraşdırılması məsələsinə aydınlıq gətirib. "Trend" xəbər verir ki, son günlər sosial şəbəkələrdə və KİV-lərdə paytaxtdakı çoxmərtəbəli yaşayış binalarının damlarında gizli radarların quraşdırılması ilə bağlı məlumatlar yer alıb.

Bununla bağlı "Trend"-in sorğusunu cavablandırın Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPI) İctimai qurumlarla əlaqə bölməsinin reisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil: "Əgər binalarda hansısa cihazlar və kameralar quraşdırılıbsa, əminliklə deyirəm ki, onlar yol hərəkətində nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan sürət radarları deyil. Onlar müxtəlif qurumlar tərəfindən quraşdırılan müşahidə və ya təhlükəsizlik kameralarıdır".

Bölmə reisi qeyd edib ki, qanuna əsasən yollarda gizli radarlar quraşdırmaq olmaz. Əgər yollarda sürət radarları quraşdırılırsa, ondan bir neçə metr qarşıda bunu bildiren müvafiq yol nişanı qoyulur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındaki "Aspirantlar yataqxanası"ndakı vəziyyət acınacaqlı və təhlükəli olaraq qalır. Musavat.com xəbər verir ki, 118 ailənin yataqxanasının yanında yeni tikilən binalara köçürülməyi deyilsə də, hələ yekun qərar açıqlanmayıb. Bu səbəbdən də hazırda yataqxanada yaşayan ailələrin əksəriyyəti həmin binalara köçürülməyəcəklərindən narahatdır. Binada yaşayan ailələr siyahıya başqa yataqxanalarda yaşayan aspirantların da salındığını iddia edir.



Narazı alimləri qorxudan

həbs: "aspirantlar

yataqxanası"ndan reportaj

118 ailənin yataqxanasının yanında yeni tikilən binalara köçürülməyi deyilsə də, hələ yekun qərar açıqlanmayıb

Xatırladaq ki, 2013-cü ilin sentyabrında yataqxana sakinləri aksiya keçirmişdilər. Səbəb isə yataqxana sakinləri üçün nəzərdə tutulan və tikintisi davam edən binada onların qeydiyyat alınmaması idi. Qeydiyyat məsələsi indi də problem olaraq qalır. Alimlərin köçürülməsi üçün nəzərdə tutulan binada tikinti işləri davam edir. Ancaq həmin binalara kimlərin köçürülməyi açıqlanmır.

Yataqxana sakinlərinin susma səbəbi...

Yataqxanadakı son vəziyyətlə tanış olmaq üçün yenidən həmin ünvana yollandıq. Yataqxana sakinləri ilə söhbət edib onların problemlərini yenidən dinləmək istədik. Lakin sakinlər bizimlə söhbət etməkdən imtina etdilər. Bunun səbəbini bizə adını açıqlamaq istəməyən sakinlərdən biri dedi.

Belə ki, 2013-cü ildə keçirilən aksiya zamanı təşkilatçılıq edən, ərizə məktublarını yazan və müvafiq qurumlara təqdim edən yataqxana sakini olan aspirantlardan biri bu hadisələrdən sonra müəmmal şəkildə həbs edilib. Bu həbsdən sonra digər fəal şəxslər geri addım atmaq məcburiyyətində qalıblar. İndi isə hər kəs sakitcə qonşuluqdakı binanın tikintisinin başa çatmasını və veriləcək qərarı gözləyir.

Adını açıqlamaq istəməyən sakin eyni binada yaşadığını və uzun illərdir tanıdığıların həmin şəxsin həbsinin məqsədlə şəkildə təşkil olunduğunu və bununla da narazı insanların gözünlü qorxudulduğunu dedi. Həmsöhbətimiz həbs edilən aspirantın kimliyi haqda da bizə məlumat verdi. Daha sonra həbs edilən və bu ilin yanvar ayında azadlığa buraxılan şəxsə də görüşmək imkanımız oldu. Lakin həmin şəxsin adını onun istəyinə görə açıqlamırıq.

Aspirantların narazılığı nə idi?

Yataqxana sakinlərinin acınacaqlı vəziyyətdə yaşamaları, binanın artıq ömrünü başa vurmaması və yaşayış üçün təhlükəli olması məlum məsələdir. Fotolara diqqətlə baxdıqda vəziyyəti aydın müşahidə etmək olur. İki il əvvəl aksiya keçirən yataqxana sakinləri alimlərə ev tikilməsi üçün bütün işləri AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun gördüyünü demişdilər.

Sakinlər 2011-ci ilin əvvəlində evlə təmin olunmaları və yataqxanasının özəlləşdirilməsi üçün M.Kərimova müraciət etmişdilər. AMEA-nın mərhum



prezidenti onların şikayətlərinə baxaraq öz imzası ilə prezident İlham Əliyevə müraciət etmişdi.

O zaman yataqxanasının özəlləşdirilməsinin qanunla qadağan olunduğu deyilsə də, onların mənzillə təmin olunacaqları bildirilmişdi. Bundan sonra alimlərin yaşadığı binanın yanında AMEA-ya məxsus 1 hektar 30 sot torpaq sahəsi "Evrostroy-S" MMC şirkətinə verildi. Razılaşmaya əsasən həmin ərazidə MMC tərəfindən yaşayış binaları tikiləcək və həmin binaların birində yataqxanada yaşayan alimlərə mənzillər veriləcək.

Mahmud Kərimovun vəfatından sonra 2013-cü ildə Akif Əlizadə AMEA-ya prezident təyin olundu. Yataqxana sakinlərinin də narazılığı bundan sonra

başladı. Sakinlər iddia edirdilər ki, yataqxanada yaşayan bəzi ailələr siyahıdan çıxarılıb və onlara yeni tikilən binada mənzillər verilməyəcək.

Elə o zaman da sakinlərin narazılığı AMEA-nın bu haqda rəsmi açıqlama verməməsi ilə bağlı idi. İndi də AMEA-dan verilən açıqlamada yeni tikilən binaya kimlərin köçürülməsi dəqiq olaraq deyilmir.

Qeyd etdiyimiz ünvanda olarkən yeni tikilən binalardakı mənzillərin artıq satışa çıxarıldığının şahidi olduq. AMEA-ya məxsus torpaq sahəsində aparılan tikinti artıq başa çatmaq üzrədir. Həmin ərazidə 3 yaşayış binası tikilir və mənzillər artıq satışa çıxarılıb. Tikintinin ərazisinə isə üzərində "Azərbaycan Milli Elmlər Akademiyası"

sının binası: ACADEMY CITY" yazılıb. Lakin alimlərin məsələsi hələ də müəmmal olaraq qalır.

"Evrostroy-S" MMC şirkəti 2013-cü ildəki açıqlamalarında onlara siyahının təqdim olunmadığını, buna görə də qeydiyyat alınmasının həyata keçirilmədiyini demişdi. Tikinti aparılan ərazidə olarkən binanın həyatında yerləşən ofisə yaxınlaşdıq. Şirkət rəsmilərindən məsələ ilə bağlı məlumat öyrənmək

istədik. Lakin bizə bildirdilər ki, bununla bağlı MMC-nin mərkəzi ofisinə müraciət etmək lazımdır. Mərkəzi ofisə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.

AMEA dəqiq siyahını tikinti başa çatandan sonra açıqlayacaq...

Alimlərin ev məsələsi ilə bağlı AMEA-nın mətbuat xidmətinə də müraciət etdik. Mətbuat xidmətinin rəhbəri Baba Əliyev musavat.com-a açıqlamasında bildirdi ki, tikinti işləri başa çatdıqdan, bina yaşayış üçün tam şəkildə hazır olduqdan sonra binaya köçürülənlərin siyahısı açıqlanacaq.

B.Əliyev bu məsələ ilə AMEA-nın İşlər İdarəsinin məşğul olduğunu və yekun qərar verilmədiyindən mətbuata ətraflı məlumat verilmədiyini qeyd etdi. AMEA sözcüsü onu da əlavə etdi ki, akademiya prezidentinin təşəbbüsü ilə alimlər üçün yeni binaların tikintisi baş tutacaq.

Hazırda sözügedən yataqxanada yaşayan aspirantların hamısının dəqiq olaraq yeni tikilən binaya köçürülməyəcəyini isə Baba Əliyev belə izah etdi: "Bina tam olaraq hazır olduqdan sonra siyahı açıqlanacaq. Əgər hər kəs köçürülməyə, növbəti mərhələdə yeni tikilən binalara yataqxana sakinlərinin köçürülməsi həyata keçiriləcək".

Baba Əliyevin açıqlamasından da görünür ki, yataqxana sakinlərinin gözləməkdən başqa çarəsi yoxdur. Çünki 2011-ci ildə hazırlanan siyahı AMEA-nın yeni prezidenti gəldikdən sonra dəyişdirilib. Yeni siyahıda kimlərin olması isə məlum deyil.

✉ İLKIN MURADOV
Musavat.com
Fotolar müəllifindir



Kamana "nəfəs verən" süni nəfəs aparatında...

Xalq artisti Həbil Əliyevin səhhəti ilə bağlı mətbuat konfransı keçirildi



Avqustun 18-də Mərkəzi Kliniki Xəstəxanada müalicə alan xalq artisti Həbil Əliyevlə bağlı mətbuat konfransı keçirilib. Musavat.com xəbər verir ki, mətbuat konfransında xalq artistinin səhhəti ilə bağlı xəstəxananın reanimatoloqu Səbinə Qasımova məlumat verib.

S.Qasımova Həbil Əliyevin ürək və ağ ciyər çatışmazlığı ilə Mərkəzi Kliniki Xəstəxanaya gətirildiyini və aparılan müalicələrin müsbət nəticə verdiyini bildirdi.

Reanimatoloq H.Əliyevin süni nəfəs aparatına qoşulduğunu və huşunun yerində olduğunu, lakin vəziyyətinin ağır sayıldığını dedi. Müalicələrin nəticəsi olaraq, xəstənin vəziyyətində müsbət irəliləyiş var.

S.Qasımova H.Əliyevin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevə və Mehriban Əliyevaya məlumat verildiyini dedi.

Türkiyədən gələn professor Özkan Akıncı da xalq artistini müayinə edib. Gəlinən ümumi nəticə xalq artistinin vəziyyətində yaxşılaşmağa doğru dəyişikliyin olmasıdır.

S.Qasımova onu da qeyd etdi ki, Həbil Əliyev müalicə üçün xarici ölkəyə aparılmayacaq.





MÜSAVAT

Son səhifə

N 181 (6209) 19 avqust 2015



Ağıllı ot biçənlər gəlir

Bağcamı sevən, lakin baxa bilməyən adamlar üçün işləri asanlaşdıran yeni bir robot gəlir. Heç bir yönləndirməyə ehtiyac olmadan otları biçən robot 12 avqustdan etibarən Amerikada satışa çıxarılıb. Daha əvvəl satışa çıxarılması planlaşdırılan ot biçmə aparatı Federal Əlaqə Komissiyasından icazə ala bilməmişdi. İrobot hesab edilən RLM adlı robot evi öz-özünə təmizləyən yeni bir cihaz da hazırlamışdı.



Parabeyin olduğunu gec öyrəndi

Fransada ayaq ağrısı şikayəti ilə xəstəxanaya gedən kişi beyninin yarısının olmadığını öyrəndiyi zaman şoka düşüb. 44 yaşlı kişi müayinə üçün getdiyi xəstəxanada həkimlərin qoyduğu diaqnoz qarşısında təəccüblənib. Müayinə nəticəsində kişinin beyninin yarısı olmadığı məlum olub. Adı açıqlanmayan xəstənin beyninin digər yarısı isə kiçilməyə başlayıb. Həkimlər bu yaşa qədər kişinin beyninin yarısı olmadan necə yaşadığını anlama bilmədiyini deyiblər. Aparılan araşdırmalara görə, kişinin beyninin kiçilməsinin səbəbi beynin yüksək miqdarda maye itirməsi olub. Son 30 il müddətində beyni 50-70% kiçilib. Buna baxmayaraq, beyin özünü yenilədiyi üçün uzun müddət yaşaya bilib. Bu hadisədən sonra həkimlər beynin nə qədər önəmli olub-olmadığını mübahisə etməyə başladılar.

"McDonlads" işçisi hər kəsi heyran qoyub

Tayvandakı bir "McDonlads"da çalışan Vei Han Şu adlı qız sosial mediada fenomenə çevrilib. "RainDog" adlı bloq sahibinin Veinin şəklini bloqunda paylaşmasından sonra qız qısa müddətdə məşhur olub. Tayvan mediasında çıxan xəbərlərə görə, Veinin müdiri onunla şəkil çəkdirmək və onu görmək üçün restorana gələn adamların çoxluğundan şikayətdir. İnstagram sosial şəbəkəsində təqibçi sayı xeyli artan qız televiziya kanallarından da dəvət almağa başlayıb. Universitet tələbəsi olan Vei fastfood restoranında çalışmaqla bərabər modellik də edir. Vei ilə bağlı xəbərlər İngiltərə mediasında izlənmə rekordları qırır.



Sarımsaq yağının faydaları

1. **Ürək xəstəlikləri** - sarımsaq yağı qandakı yağ molekullarının sıxlığını azaltdığı üçün pis xolesterol səviyyəsini aşağı salaraq, ona qarşı yaxşı istifadə olunan bitki mənşəli təsir vasitəsidir. Eyni zamanda xolesterol səviyyəsi içərisində qiymətləndirilən triqliserid -yəni qan piylərinin də əridici və parçalayıcı təsiri və faydaları vardır.

2. **Xərçəng xəstəlikləri** - aparılan klinik araşdırmalarda sarımsağın içərisində olan bir maddə xərçəngin inkişafını dayandıran bitki mənşəli təsir ortaya çıxarmışdır. Bu maddənin adı allyl sulfurdur. Xüsusilə prostat xərçəngi, penkreas xərçəngi, qırtlaq xərçəngi, sinə xərçəngi və mədə xərçəngi kimi ölümcül ola bilən xərçəng növlərinin inkişafını durdurucu faydaları mövcuddur.

3. **Qan təzyiqinə faydası** - sarımsaq yağının bir başqa əhəmiyyətli faydası təzyiqi salan bitkilər arasında olmasıdır. Yüksək təzyiq şikayəti olanlar üçün bir neçə diş sarımsaq, qanı təmizləməkdə aspirinə bənzər təsir edərək damarların tıxanmasına önleyici təsir edir. Sarımsaq və onun yağı eyni zamanda damar tutulmasına qarşı bitki mənşəli olan çox əhəmiyyətli bir şəfa mənbəyidir. Damar tutulmasının səbəb olduğu, infarkt, beyin iflici, ümumi iflic kimi ciddi sağlamlıq problemləri olanlar üçün çox faydalıdır.



Hansı içəcəklər insanı kökəldir?

Pəhriz zamanı çox adam içkilərinə də nəzarət etməyi ağına gətirmir. Halbuki bəzi içkilər kilo almağı sürətləndirir.

Meyvə köklü qazlı meyvə suları ən başda kilo aldırıcı içkilərdəndir.

Su - qazlı içkilərin yerinə su için. Yeməkdən əvvəl 2 stəkan su içmək daha az yeməni təmin edir.

Meyvə şirəsi - meyvə suları da pəhrizi pozur. Portağal suyu əvəzinə pomidor suyu içmək məsləhətdir. Çünki bir stəkan pomidor suyu 80 kalori olduğu halda, bir stəkan portağal suyu 160 kaloridir.

Süd və ayran: son araşdırmalar göstərir ki, tərkibi kalsium olan içkilər bədən üçün çox faydalıdır. Ancaq bu içkilər pəhriz zamanı çox da kömək etmir.

QOÇ - Neçə gündən bəri başladığınız işgüzar fəaliyyətinizi bu təqvimdə də davam etdirməlisiniz. İşlə bağlı qarşınızı kəsən bütün maneələri dəf etməyə çalışın. Kənar təsirlərə aludə olmayın.

Qoroskop (19 avqust) **Səbuhi Rəhimli**

BUGA - Böyük dəyişikliklər astanasındasınız. Ulduzlar sürpriz dolu məqamlar yaşayacağınıza imkan verəcək. Amma belə anlarda kiməsə yalan satmaq, hiyləgərlik etmək yolverilməzdir.

ƏKİZLƏR - Olduqca müəmmal gündür. Ətrafınızda cərəyan edən proseslərdən baş çıxara bilməyəcəksiniz. Bu səbəbdən də hər hansı addımı atmazdan qabaq ehtiyat tədbirlərinizi artırmalısınız.

XƏRÇƏNG - Aktiv gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdırmağa imkan verəcək. Tərəddüd etdiyiniz məsələlərdə mütləq məsləhət alın. Nahar ərəfəsindən sonra sevindirici hadisələr gözlənilir.

ŞİR - Maliyyə məsələləri ilə bağlı alverişli gün olsa da, çox güman ki, mübahisəsiz keçinməyəcəksiniz. Ədalətli qərarlara hörmətlə yanaşın. Nahardan sonra səfərə çıxmağa dəyər.

QIZ - Həddindən ziyadə uğurlu gündür. Ovqatınız xoş, maddi durumunuz isə qənaətbəxş olacaq. Odur ki, bu istiqamətdə aktivliyinizi artırmalısınız. Ailə problemlərinə biganə yanaşmayın.

TƏRƏZİ - Şəxsi büdcənizdə irəliləyişə nail olmaq üçün gözəl şanslarınız var. Uzun müddət ala bilmədiyiniz borclarınızı və ya haqqınızı almaqda ulduzlar sizə kömək göstərəcək. Axşamı evdə keçirin.

ƏQRƏB - Göy qübbəsinin qənaətlərinə görə, yavaş-yavaş həyatın nəbzini tutmağa başlamısınız. Daxili sarsıntılarınız da səngiməkdədir. Gününüzü daha maraqlı etmək üçün qonaq getməyə çalışın.

OXATAN - Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könüləçan əhatədə də iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə tərəfdaşlarınızla bir daha götür-qoy edin.

OĞLAQ - Müəyyən məziyyətlərinə görə uğurlu gün hesab etmək olar. Ailə-sevgi münasibətlərindən tutmuş iş prinsipinə qədər rastlaşdığınız olaylar yalnız xeyirli olacaq. Özünüzü bədbinləşdirməyin.

SUTÖKƏN - Ümumi əhvalınız qənaətbəxş olsa da, iş yerində çətinliyiniz gözlənilir. Bu səbəbdən üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Axşam uzaq yola çıxmağa dəyər.

BALİQLAR - Son vaxtlar özünüze qapılmağınız heç də ulduzların xoşuna gəlmir. Çünki bu kimi hallar insanın ümidini qırır. Nahardan sonra qonaq gedin ki, fikriniz dağılsın. Pul da gözlənilir.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Su israfını əngəlləyən duş

Amerikalı bir ticarətçinin su istehlakını azaltmaq üçün hazırladığı duş başlığı hər kəsin diqqət mərkəzindədir. 70%-i su israfının qarşısını alan "Nebia" adlı başlığın hazırlanması üçün Google və Apple şirkətləri də dəstək verib. Duş başlığının hazırlanması üçün 100 min dolların toplanmasını gözləyən şirkət üçün 1 milyon 300 min dollar pul toplanıb. Carlos Gomez və Filip Vinter adlı şirkət işçiləri xüsusilə quraqlıq olan ölkələrdə bu başlığın çox işə yarayacağı düşünülür. Kampaniya məqsədilə az sayda istehsal edilən Nebia adlı duş başlığı 249 dollara satılır.



Səhifəni hazırladı: **ŞAHNAZ**

Təsisçi: **Rauf ARİFOĞLU**
Baş redaktorun birinci müavini:
Azər AYSAN

e-mail adres: **yenimusavat@mail.ru**

Ünvan: **Bakı şəhəri, R.Rüstəmov küçəsi**
2528-cü məhəllə ev 44/d
Tel: **520 01 23 (24, 25, 26, 27, 28)**

Redaktor:
Nazim SABİROĞLU

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnilib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Lisensiya N: **B 114**
SAYI: **5.300**